



İLHAM ƏLİYEV Qarabağa yeni nəfəs gətirdi və böyük qayıdışa inami daha da möhkəmləndirdi

Ağdam PREZİDENTə birmənalı bağlılığını və möhtəşəm dəstəyini, Mehriban Əliyevaya isə güclü etimadını yenə də nümayiş etdirdi



Əbədi ehtiram ünvanı



Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevə ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsinə ziyarət edərək öünə gül dəstələri qoydular. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanımına məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqları verdi.

Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
1. Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subarbazon quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılсын.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində mülki əhaliyə dəyən ziyanı aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
1. Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin (siyahı əlavə olunur) bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılсын.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

Cəbhəyanı kəndlərə Prezidentin növbəti qayğısı

Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir



Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırstan avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verdi.

Bu yol Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol iki hərəkət zolaqla, 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib, avtomobil dayanacaqaları tikilib. Bu layihənin icrası yol boyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim edilən, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturlu-Həsənxanlı avtomobil yolu barədə məlumat verilib.

Bildirildi ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalılar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir.

Ardı 4-cü səh.

Ağdam rayonunun Birinci Yüzbaşı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmış, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, 39 ümumtəhsil məktəbi istifadəyə verilib. Bundan başqa, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağdam rayonunda yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə **qərara alıram**:

1. Ağdam rayonunun Birinci Yüzbaşı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgündə bu sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinə başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

■ Bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxil tərtibat da göz oxşayır.

■ Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əslər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük töhfə verilib.

■ Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

■ Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirdir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib.

■ Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sənətlər keçirilmişdir, görkəmli ifaçılarımızın diskoları, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.

■ Bizim mədəni dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımız, musiqimiz çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin sağlığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin sağlığını qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə təsir edir, biz dilimizi xarici təsirdən qorumaq lazımdır. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür.

■ Bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsildə milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsun və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin.

■ İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mədəni ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbədir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-izani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evi ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşməni məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdam rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

■ Döyüşlərdən sonra biz Mehriban xanımın birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, bələ də oldu. 2016-cı il sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik.

■ Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərir ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan nüf dəstələri dağıdıldı, onu göstərir ki, Azərbaycan Ordusu istənilən vəziyyəti icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sığınatlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanla baş vermiş hadisələr bizim bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçı siyasətinin qurbanına çevildilər.

■ Biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamaqdadır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verilməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar.

■ Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Ağdam rayonunun yol infrastrukturunu təxminən 95 faiz təzənləyib, yeni yollar salımb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salımb.

■ Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yəni də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək bələ gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.

İLHAM ƏLİYEV Qarabağın işğaldan azad olunmasını

Mehriban Əliyevadan Ağdama dəyərli hədiyyə:

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildiren lenti kəsiblər.

Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin kolortu, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarında dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliğ və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Bu mənada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi də böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabədiyə, 2010-cu ildə Füzulidə inşa olunan muğam mərkəzlə-

ri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında "Muğam televiziyası müsabiqələri"nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın inkişafında



mühüm hadisələr kimi tarixə düşüb. Layihəni icra etmiş "Azərbaycanın" Açıq Səh-

dar Cəmiyyətinin müşahidə şurasının sədri Ağalar Vəliyev dövlət başçısına və birinci xanıma

məlumat verdi ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başla-

nılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782

kvadratmetr, tikinti sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə

müasir səviyyədə inşa olunub. Burada qrim, gözəmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Burada 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hər tərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi çərçivəsində fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları ekilib, işıqlandırma sistemi quraşdırılıb.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

Dövlət başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Öziz dostlar, bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Ağdam sakinlərini ürəkdən təbrik edirik.

Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məhərdlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.

Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verilib. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsəl yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünyada da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüslərin də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycan və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir.



Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.

Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti

var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin sağlığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin sağlığını qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizi bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.

Bir daha demək istəyirəm ki, gənc nəsəl də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyülsün və gələcəkdə ölkəmizi layiqətlə idarə edə bilsin. İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan

Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşükdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda

biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpa ilə bağlı müvafiq sərəncam verilməlidir.

Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəziyyəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sülhünə tam sığınacaq çıxardı. Bu ilin yazında Ermənistanla baş vermiş hadisələr bunun bariz nü-

münəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçı siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilmişdir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılardır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalı oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yeni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistan bu il baş vermiş dəyişikliklər onların işğalçı siyasətinin tam iflasi deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamaq istəyir, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüquq normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir.

Biz hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağ gedən kommunikasiyalara tam nəzarət edirik.

Yeni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var. Bu gün Azərbaycan hərbi baxımdan neinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirik ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki əfsuslar olsun, beynəlxalq hüquq normaları tamamilə kenara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir.



Azərbaycanın müqəddəs məqsədi elan etdi

Qarabağın muğam beşiyində yeni Muğam Mərkəzi

Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirik ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çəkirəcəkdir. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən variantda hazırıq.

Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görüldü. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı qeyd edilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturunu təxminən 95 faiz təzələyib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. İcməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında sərəncam imzalamışam. Növbəti sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb. Mənə verilən son məlumat görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşayırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək, belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.

Mən sizi bir daha salamlayıram və bu mərkəzin açılış münasibətilə təbrik edirəm.

Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsinə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildiren xalq artisti **Arif BABAYEV** dedi:

- Cənab Prezident, icazənizlə, mən də bir neçə kəlmə söyləmək istərdim. Xalqımızın sevimli oğlu Prezidentimiz, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım, sizin Ağdamda gəlişiniz toy-bayramdır. Belə bir möhtəşəm binanın tikilməsi və istifadəyə verilməsi tarixi bir işdir. İndi belə gözəl binalara, saraylara bütün rayonlarımızda rast gəlmək olar. Mənim xeyli yaşım var, biz heç vaxt indiki qədər inkişaf görməmişdik. Biz əvvəllər qastrol səfərlərində olarkən hotellərdə yata bilmirdik. Allaha şükür, indi haraya gedirsən gözəl hotellər, idman meydançıqları, istirahət zonaları var. Sizin bu işləriniz tarixə yazılır.

Hörmətli Mehriban xanım haqqında da bir neçə kəlmə demək istəyirəm. Çünki mənim bu fikirlərim birbaşa bizim muğamımıza bağlıdır. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə mən Mehriban xanım yüksəltdi. Bu, əvəzolunmaz bir işdir. Muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Bizim muğamımız var idi, amma bu dərəcədə, bu yüksəklikdə, bu hörmətdə deyildi. Ona görə biz Mehriban xanıma "Çox sağ olun!" deyirik.

Hörmətli Prezident, Sizin hər gəlişiniz bayramdır, hər gəlişiniz bir tarixdir. Özünüzlə bir tarix gətirirsiniz, çünki bu işlərin göstərişini Siz vermişiniz. İndi hər yere gözəl asfalt yollarla gedirik. Vaxtla belə şeylər mümkün deyildi. Allah

Sizə cənaşığı versin. Biz sənət adamlarına, muğamımıza olan diqqət və qayğısına görə Mehriban xanıma ürkədən minnətdarıq.

Cənab Prezident! Siz muğamla bağlı çox böyük işlər görmüşünüz və görürsünüz. Xalqımızın mədəni sərvətlərini dünyaya tanımaq çox böyük işdir, böyük bir tarixdir. Bizim 10 milyonluq xalqımız var. Bu balaca Azərbaycanı dünya səviyyəsində ən görkəmli, ən gözəl yerlərdən birinə qaldırmısınız. Cənab Prezident, Mehriban xanım, Allah Sizi qorusun. Səmi sözlərimdir, hərdən düşünürəm ki, bizim əziz Prezident, hörmətli Mehriban xanım sanki dincəlmirlər, hər gün bir rayonda, bir ölkədə səfərdədirlər. Allah sizə cənaşığı versin. Biz də etimadınızı doğrultmağa çalışacağıq. Var olun, sağ olun.


Xalq artisti **Mənsun İBRAHİMOV** dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım! Biz sizi Qarabağın bu gözəl çuğuşində salamlayırıq, xoş gəlmisiniz. Dövlətimizin muğamımıza diqqət və qayğısını hər zaman hiss etmişik. Əlbəttə, bu ənənənin təməlini bizi ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Bu ənənə bu gün çox layiqincə davam etdirilir. Heydər Əliyev Fondu yaranandan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb.

Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Onlar artıq fəaliyyət göstərirlər. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl hörmətli Mehriban xanımın tapşırığı ilə bölgələrə gedib seçim turları keçiririk. Hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi ilk uğurlu rəsmi səfəri bu yaxınlarda İtaliyaya oldu. O səfər çərçivəsində biz, şəxsən mən Qarabağ muğam üçlüyü olaraq Prezidentin sarayında konsert verdik. Həmin konsert "RAI" teleradiosu ilə bütün Avropaya yayımlandı. Hətta aparıcı sonda söylədi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağ muğamın məskənidir. Eyni zamanda, cənab Prezident,

Xalq artisti **Aygün BAYRAMOVA** dedi:

- Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, sizi bu möhtəşəm Muğam Mərkəzinin açılışında görməkdən hamımız çox şadıq. Bu, təbii ki, bizim hamımızı sevindirir. Muğam bizim milli sərvətimizdir, mənavi dəyərimizdir. Biz muğamı yaşatmalıyıq, qorunmalıyıq, inkişaf etdirməliyik.



Təbii ki, cənab Prezidentin, Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Çox böyük işlər görürsünüz, cənab Prezident! Sizə dərin təşəkkürümü bildirirəm. Mən Mehriban xanım haqqında əlbəttə ki, muğam ifaçılarının adından xüsusi ürək sözlərini demək istəyirəm. Mehriban xanım biza çox doğma, əziz bir insandır. Çünki muğamımıza, ümumiyyətlə, incəsənətə xidmət edən insanları həmişə dəyərləndirirsiniz, həmişə diqqətiniz bizim üzərindədir. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən "Muğam dünyası", "Qarabağ xanəndələri" layihələri bizim əməyimizə verilən çox böyük qiymətdir. Biz Mehriban xanımın təşəbbüsü ilə dəfələrlə tədbirlər keçirmişik, konsert programlarından bir araya gəlmişik. Biz çalışırıq ki, muğamımızı həm də xarici ölkələrdə gözəl təbliğ edək. Biz hər zaman çalışırıq ki, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraraq, Mənim arzum odur ki, İnşallah, Sizin rəhbərliyinizlə torpaqlarımız işğaldan azad olunsun və belə bir gözəl, möhtəşəm muğam mərkəzi Şuşada istifadəyə verilsin, biz də sizin ətrafınızda bərabər olaq. Mən vaxtınızı çox almaq istəmirəm. Allah sizləri qorusun. Allah xalqımızı qorusun. Bütün işlərinizdə sizə uğurlar və nailiyyətlər arzu edirəm.

Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti **Mehriban ƏLİYEV** çıxış edərək dedi:

- Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar. Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq.

Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladığımız. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birliyi və fəaliyyətimiz nəticəsində mümkün olub.

Aprel döyüşlərində qələbədən danışdınız. Bu qələbədən sonra Ağdamda yaratdığınız bu möhtəşəm sarayı, inşaallah, Şuşada da, Ağdamın mərkəzində də görəcəyik. Biz muğam ifaçılarına yüksək səviyyədə diqqət göstərirsiniz. Vətəni seven, onu qoruyan insanlar, sənətkarlar hamısı yüksək səviyyədə diqqətə layiqdirlər. Sizin qaygınız sayəsində sənətkarların hamısının şəraiti gözəldir. Evlərimiz, şəraitimiz, orden və medallarımız, dostlarımız var, çöreyimiz boldur, xarici ölkələrdən çoxlu qonaqlarımız gəlir. Bu da ölkəmizdə turizmin inkişafı ilə bağlıdır. Bizim qonağımız olan xarici həmkarlarımız Azərbaycanın gözəlliyindən ürkə dolusu danışırlar.

Möhtərəm cənab Prezident, ürəyimiz sevinclə doludur. Əminəm ki, Sizin yüksək səviyyəli, cəsarətli, düşünülmüş, uğurlu siyasətiniz nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq.

Hörmətli Mehriban xanım, bir vaxtlar muğam sənətimiz, tarifiçiliyi, sazımız, kamançamız diqqətdən kənar qalmışdı, başqa ölkələr bunlara sahib durmaq istəyirdi. Amma Mehriban xanım bunlara yiyəlik etdi, qeyri-maddi mədəni irs siyahısına daxil etdi. Bu gün dünyada ələ bir ölkə yoxdur ki, oradan tariximizin səsi gəlməsin, simfonik orkestrlər, böyük xalq orkestrləri ilə, pianolarla, kamera orkestrləri ilə. Muğam ən böyük sərvətimizdir. Muğamı yarıdan xalq yaşamaladı və Siz başda olmaqla xalqımız yaşayacaq.

Cənab Prezident, mənim böyük bir arzum var, Allah biza Sizinlə bir yerdə qismət ələsin ki, bizim muğamımız işğaldan azad olunmuş torpaqlarımızda səslənsin. Biz o möhtəşəm sevinci görəcəyik. Mehriban xanımın təşkilatçılığı ilə onların hamısını görəcəyik. Mən arzu edirəm ki, əziz, möhtərəm Prezidentimiz, Mehriban xanım, Allah sizə muğam qədr ömür versin. Allah sizi qorusun. Var olun.

Prezident **İlham ƏLİYEV** dedi:

- Çox sağ olun, xoş sözlərə görə təşəkkür edirəm. Mən bu gözəl hadisə münasibətilə sizi bir daha ürkədən təbrik edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

Cəbhəyanı kəndlərə Prezidentin növbəti qayğısı

Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir

Əvvəli 1-ci səh.

Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yol boyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.

Dövlət başçısına Tərtər-Hındarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hındarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verildi.

Bildirildi ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirinə məruz qaldığından avtomobil yollarının 37 kilometrlik hissələrində asfaltbeton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Tərtər-Hındarx və Ağdam-Hındarx-Ağcabədi avtomobil yol-



ları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeftə eyni səviyyədə olduğundan dağılmalar və çök-

mələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görüldü. Respublika əhəmiyyətli Tərtər-Hındarx və Ağdam-Hındarx-Ağcabədi avtomobil yol-

larının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hındarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təs-



rüffatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq. Məlumat verildi ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbəddəli-Pe-

rioulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hındarx-Ağcabədi və Mingeçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yol boyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən

4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Dövlət başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırstan avtomobil yolunun rəmzi açılışını bildiren lentı kəsdi. Sonda xatirə şəkli çəkilirdi.

Ağdam xalçaları yenidən dünya mədəniyyətinin incisinə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də "Azərbaycan" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı "Azərbaycan" ASC-nin Ağdam filialının rəmzi açılışını bildiren lentı kəsdi.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim təbii sənət növlərindən biri olan xalçaçılığa diqqət artır. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətini ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayilli və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.

Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında 5 regional yun və boyaq bitkilərinin tedarüki məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayilli rayonunda daha bir xalça emalatxanası tikilir. Dövlət başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan "Azərbaycan" ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar.

"Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti idarə Heyətinin sədri Vidadı Muradov görülən işlərlə bağlı məlumat verərək bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayo-



nunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlk mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkkhana, tibb otağı, xalça satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük verəcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərbaycan" rəssamları tərəfindən hazırlanıb.

Dövlət başçısı və birinci xanım xalçaçılarla görüşdü. Xalçaçıları salamlayan Prezident İlham ƏLİYEV dedi:

"Sizi bu gözəl xalça fabrikinin açılış münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağ-

dam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz



duq. Biz Bərdədə şəraitlərdə müəyyən vaxt işlədikdən sonra bu sənətdən ayrıldığımızı düşünürdük. Sizin sərəncamınızla Ağdamda, Quzanlı qəsəbəsində bu böyük müəssisə yaradılıb və bu gün biz Qarabağ xalçaçılarının ixtiyarına verilib. Buna görə, cənab Prezident, Sizə və Mehriban xanıma çox dərin təşəkkürümü və minnətdarlığımızı bildiririk.

Mehriban xanım, Sizin Azərbaycan xalçaçılıq sənətinin inkişafında və dünyada təbliğində misilsiz xidmətləriniz var. Sizin təşəbbüsünüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. Buna görə biz Qarabağ xalçaçıları adından Sizə təşəkkür edirik.

Bizim Ağdamda çox böyük xalça fabrikmiz var idi. 1980-ci illərdə ulu öndərin sərəncamı ilə tikilmişdi. Hətta Xocalıda, Şuşada, Ağdərə rayonunun Baş Güneyəpəyə kəndində, Ağdamın dörd kəndində bizim filiallarımız var idi. Orada 600 nəfərə qədər xalçaçı çalışırdı. Məntur ermənilər rayonu işğal edəndən sonra biz Ağdamdan ayrıldığımızı.

Cənab Prezident, bu sənət Sizin sərəncamınızla bu gün yenidən bərpa olunub. Ermənilər heç vaxt deyər bilməz ki, Qarabağ xalçaları onlarındır. Bir dəfə bir jurnalist mənə dedi ki, hansısa xarici ölkədə ermənilər Qarabağ xalçasını özlərininki kimi təqdim ediblər. Dedim ki, Qarabağ xalçasını qarabağlılardan başqa heç kəs toxuya bilməz.

Prezident İlham ƏLİYEV: Bəli, düzdür.

Ceyran ƏLİYEVA: Bu gün biz, Qarabağ xalçaçıları, Sizə çox böyük təşəkkür edirik. Ancaq bu, son olmayacaq. Əminəm ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Biz yenidən Şuşada, Ağdamda, Xocalıda xalça seşləri açacaq, bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik.

Mehriban xanım, biz Ağdamdan çıxarkən mən bir yadigar yayılıq gətirmişəm. Bu gün həmin yayılıq Sizə təqdim etmək istəyirəm.

Ceyran Əliyeva yayıldığı birinci xanım Mehriban Əliyevaya təqdim etdi.

Birinci xanım Mehriban ƏLİYEVA: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Bu gün Ağdamda, Quzanlıda möhtəşəm Muğam Mərkəzi açıldı. İndi xalça fabriki açılır. Bu gün Ağdam Atçılıq Mərkəzinin də açılışı olacaq. Ona görə biz Ağdamı dünyada məşhur edən bu üç istiqamət üzrə bu gözəl tədbirləri bir gündə keçiririk. Bu gözəl xalça fabrikinin yaradılması münasibətilə sizi bir daha ürək-dən təbrik edirəm.

Xalçaçılar: Çox sağ olun.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkilirdi.



şiq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürək-dən təbrik edirəm.

"Azərbaycan" ASC-nin Ağdam filialının direktoru, əməkdar mədəniyyət işçisi Ceyran ƏLİYEVA belə gözəl

hədiyyəyə görə dövlət başçısına və birinci xanıma xalçaçıların minnətdarlığını çatdıraraq dedi:

"Siz bu gün qədim Qarabağ, Ağdam torpağına xoş gəlmisiniz. Qarabağ tarixən dünyada ən çox üç sahə ilə tanınıb: Qarabağ xalçası,

Qarabağ muğamı, Qarabağ atları. Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu üç sahə Ağdamda həmişə inkişaf etmiş və dünyada şöhrət qazanıb.

Biz 25 il idi ki, Ağdamda Qarabağ xalçaları toxumur-

Qarabağ "ağ qızıl"ın mərkəzinə çevrilir

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmar Hüseynovanın pambıq sahəsi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və pambıqçı Əsmar Hüseynova təsərrüfatda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdilər.

Dövlət başçısı pambıqçılarla söhbət etdi.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Pambıqçılar: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada yaxşı pambıq yetişdirirsiniz. Məhsuldarlığı yaxşı olmalıdır. Görün, bir qoza ne boydadır. 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi, qaldırıldıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırılmışdır. Bunu ona görə edirik ki, siz daha çox pul qazanasınız.

Pambıqçılar: Çox sağ olun, Allah Sizi qorusun.



Prezident İlham Əliyev: İndi pambıqçılıq sürətlə inkişaf edir. Bu il bu günədek 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxt təxminən 160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız belə davam etsə, deməli, təxminən 260 min ton pambıq tədarük ediləcək. Pambıqçılıqda 190

min insan işləyir, pul qazanır, həm öz ailə bütəcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.

Pambıqçılar: Bəli, Allah köməyiniz olsun. Sizin sayınızda ailələrimizin yanında alınacaq, üzünə.

Prezident İlham Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırırsınız?

Pambıqçılar: Bir gündə həyəyə 110-120 kiloqram yığırıq.

Prezident İlham Əliyev: Bir gündə 120 kiloqram?

Pambıqçılar: Bəli, cənab Prezident, bir gündə.

Prezident İlham Əliyev: 120 kiloqram yığırırsınız, deməli, nə qədər qazancınız olur?



İcra hakimiyyətinin başçısı **Şahin Məmmədov:** İyirmi manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, həyəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.

Prezident İlham Əliyev: 100 manat, hər gün bir evə?

Pambıqçılar: Bəli, hər gün.

Prezident İlham Əliyev: Yaxşıdır.

Şahin Məmmədov: Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min ton çatmışdır. Keçən ilin müvafiq dövründəkindən təqribən 5 min ton artıq təhvil vermişik.

Prezident İlham Əliyev: Sizdə əkin sahəsi 10 min

hektardır. Əgər 20 min ton verməsinizsə, deməli, 20 sentneri siz artıq təmin etmişiniz.

Şahin Məmmədov: 20,8 sentner vermişik.

Prezident İlham Əliyev: Amma yığım hələ davam edəcək.

Şahin Məmmədov: Bəli, biz bu günədek keçən il büt

tün mövsüm ərzində yığdığımdan çox pambıq vermişik. Keçən il mövsüm ərzində 20 min 497 ton pambıq yığmışdıq.

Prezident İlham Əliyev: Bas, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlığı nə qədər gözlənir?

Şahin Məmmədov: Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.

Prezident İlham Əliyev: 27-28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada il boyu iş var.

Şahin Məmmədov: Bəli, il boyu, şumdur, aratdır, maldır, sonra çiyyədin səpilməlidir.

Prezident İlham Əliyev: Bəli, həm məşğulluq, həm də yaxşı qazanc.

Pambıqçılar: Bəli, cənab Prezident, qazancımız yaxşıdır. * * *

Sonda xatirə şəkləri çəkdirdi.

Dövlət başçısı məhsulun vaxtında və itkisiz toplanması ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Qarabağ atları tarixi şöhrətini özünə qaytarır

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak etdilər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müəssisənin rəsmi açılışını bildiren lenti kəsdirdi. Kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdi. Ölkəmizin dilbar güşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan xalq seçki-siyası sayəsində bu bölgədə formalaşmışdır. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəz-siz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tarixində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları əsasında Xaldan qışçılıq sovxozunun ərazisində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaxınlığındakı Göytəpə adlanan əraziyə, vaxtilə xan zavodlarına məxsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilmişdən sonra Azərbaycanın milli sərvəti, yerli genofondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayırdı. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günə qədər qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə "Atçılıq haqqında" qanun qəbul olunub. Bu qanunun təbiiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb, atçılığın inkişafı üzrə program təsdiqlənib. Prezident İlham Əliyevin "Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında" 2014-cü il 19 noyabr və "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" 2015-ci il 21 avqust tarixli sərəncamları



ı isə Qarabağ atının genofondunun qorunmasında, tarixi şöhrətini özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir sərəncam imzaladı. Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı" MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin Ehtiyatı Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır. Məlumat verilir ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilmişdir. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinseksiya hovuzu, inzibati bina, doğum şöbəsi, aygırların, madyan və gənc atlar üçün tövlələr, qapalı maneə, gezinti sahəsi, çardaq, müa-

yinə otağı, qarantın binası, təsərrüfat anbarı, açıq maneə, qaçış zolağı, meşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı maneədə yaradılan şəraitlə tanış oldular. Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilmişdir.

Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov məlumat verdi ki, vaxtilə Qarabağ xanları Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan, Xurşidbanu Natəva-



nın və xan zümrəsinə daxil olan digər sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirilməsinə çalışılırdı. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızıl-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərğirlərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərğirdə "Xan" ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Umumrusiya at sərğisində "Maymun" ləqəbli at gümüş, "Toxmaq" adlı at bürkən medallarına, Xan qızı Natəvanın "Əlyetməz" adlı at isə attestata layiq görüldü. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kəbardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsir olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı maneədə Azərbaycanın qədim milli

"Sür-papaq" atüstü oyununa baxdılar.

Dövlət başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış oldular.

Məlumat verilir ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxla-

nılır. Kompleksdə 28 mütəxəssis çalışır.

Qeyd olunur ki, 1946-cı ildə xüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzərək cinsin xarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovxozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri tərəfindən bir daha baxışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyyvaxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Bir sıra Umumittifaq sərğirlərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Elizabete "Zaman" adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici ölkələrə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb.

Dövlət başçısı və birinci xanım kompleksin açıq mənzilində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin "Süvarilər" qrupunun nümunəvi çıxışlarına da baxdılar. Sonra xatirə şəkləri çəkdirdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlər iləndiriləcək. Atçılıq və atçılıq idmanı da xüsusi diqqət mərkəzində saxlanılır. Bir sözlə, ölkəmizdə idmanın bu növü inkişaf dövrünü yaşayır.

2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sonra Qarabağ atlarından bəhs edən "Sarılar - Qarabağ atının izi ilə" adlı sənədli filmi çəkilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro "Qarabağ atları" adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrdində İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən tədbirdə Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraqa doğurub. Bir sözlə, kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları həronda öz keçmiş şöhrətini qayıdırdı dövrünü yaşayır.



Azərbaycan ilə Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



AZƏRTAC xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, özünün Səudiyyə Ərəbistanına səfəri və səfər zamanı Kral Həzrətləri və digər rəhbər şəxslər ilə aparılan müzakirələri məmnunluqla yad etdi, bu müzakirələrin əlaqələrimizin inkişafı üçün önəmli rol oynadığını bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkələrimiz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir, siyasi əlaqələr çox yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. Dövlət başçısı bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanı çox böyük minnətdarlıq hissi ilə qarşılar. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan xalqı Səudiyyə Ərəbistanına bu münasibətə və işğala görə Ermənistanla heç bir əlaqə yaratmadığını yaxşı bilir və bu, bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir.

İqtisadi sahəyə toxunan Prezident İlham Əliyev son zamanlar bu istiqamətdə inkişafı bağlı çox ciddi addımların atıldığını dedi və gələcək illərdə sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə əlaqədar daha geniş tədbirlərin həyata keçiriləcəyinə əminliyini ifadə etdi. Son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını qeyd edən Prezident İlham Əliyev bunu dostluğumuzun növbəti təzahürü kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığı da yaxşı səviyyədədir. Prezident İlham Əliyev əminliyini bildirdi ki, Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun bu səfəri ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən Daxili İşlər Nazirlikləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Xoş sözlərə görə minnətdarlığını bildiren Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səud, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər getdikcə inkişaf edir, müxtəlif məsələlərə dair yüksək səviyyəli koordinasiya mövcuddur. Səudiyyə Ərəbistanının Azərbaycan üçün qardaş, yaxın və strateji tərəfdaş ölkə olduğunu vurğulayan qonaq ölkələrimizin Daxili İşlər Nazirlikləri arasında əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.

Azərbaycan islam həmrəyliyinin gücləndirilməsinə ardıcıl surətdə töhfə verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın evsahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnəmə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq başçısına çatdırdı. O, Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə evsahibliyi etdiyi üçün Prezident İlham Əliyevə Fələstin



Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə evsahibliyi etdiyi üçün Prezident İlham Əliyevə Fələstin

Dövləti adından dərin minnətdarlığını bildirdi. Riad Əl-Maliki dövlətimizin başçısının 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fəvqəladə zirvə toplantısında iştirakı və çıxışının yüksək qiymətləndirildiyini vurğuladı. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuz malik dövlət olduğunu deyərək, ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş etdi.

V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılara

Hörmətli konfrans iştirakçıları! Sizi V Bakı Beynəlxalq Teatr Konfransının açılış münasibətilə salamlayırıq və konfransınıza iştirakınızdan razıyıq. Medeniyyət bütün dövrlərdə insanlığın ünsiyyətini başlıca vasitəsi və sivilizasiyaların arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olmuşdur. Bununla əlaqədar teatr sənəti də mənəviyyət və mədəni tərəqqi tarixi ilə daim dərin bağlılıqda təşəkkül tapmış və bədii-estetik fikrin zənginləşməsinə həmişə mühüm rol oynamışdır.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən və maraqlı hərəkatı canlandıran ictimai-siyasi hadisələr ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişikliklərinə yol açdı. Həmin dövr Azərbaycan teatrının inkişafı baxımından olduqca əlamətdardır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkər teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərəvəzə çevrilmiş Azərbaycan teatri bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, konfrans ölkəmizin paytaxtında "Azərbaycan teatri 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində təşkil edilmişdir. Dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimlərinin, mütəxəssislərinin, mütəxəssislərinin iştirakı bu konfransın artan nüfuzundan xəbər verir. Sürətli

qloballaşma şəraitində müasir teatrın imkanları, qarşılaşdığı problemlər və gələcək inkişafının əsas istiqamətlərinə dair mövzularda səmərəli fikir mübadiləsi aparılacağına və birgə layihələr işlənilməsinə əminəm.

Umidvaram ki, konfrans geniş müzakirələr yolu ilə yaradıcılıq məsələlərinin uğurlu həllinə müvəffəq olaraq ölkələrimiz və xalqımız arasında mədəni əməkdaşlığın dərinləşməsinə və dostluq tellerinin möhkəmlənməsinə dəyərli töhfələr verəcəkdir.

Hər birinizə gələcək fəaliyyətinizdə nailiyyətlər diləyirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2244) 13.1-ci maddəsində "və ya satış məqsədi olma-

dan verilməsi, habelə" sözləri ", habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1266-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1266-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respubli-

kasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli sərəncamına əlavə

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli sərəncamına əlavə

Ağdam rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si	Yaşayış məntəqələri	Quyuların sayı	Əhalinin sayı
1.	Mərzili kəndi (Ergi yaşayış massivi)	5	1195
2.	Alibeyli kəndi	4	1826
3.	Çəmənli kəndi	4	3445
4.	Qərvənd kəndi	3	926
5.	Hacıturalı kəndi	2	664
6.	Təzəkənd kəndi	2	447
7.	Zəngişalı kəndi	2	2516
8.	Çullu kəndi (İmamqulubeyli kənd iƏD)	1	828
9.	Evoğlu kəndi	1	1355
10.	Eyvazlı kəndi	1	614
11.	Əfətli kəndi	1	808
12.	Hacıməmmədli kəndi	1	779
13.	Xındırstan kəndi	1	841
14.	İmamqulubeyli kəndi	1	1262
15.	Küdürlü kəndi	1	174
16.	Quzanlı qəsəbəsi	1	3236
17.	Məhrizli kəndi	1	1923
18.	Orta Qışlaq kəndi	1	846
19.	Paşabeyli kəndi	1	739
20.	Sarıcalı kəndi	1	1841
Cəmi		35	26265

Ağdam rayonunda bərpası nəzərdə tutulan fərdi yaşayış evlərinin yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si	Yaşayış məntəqələri	Fərdi yaşayış evlərinin sayı	Ailələrin sayı
1.	Çəmənli kəndi	23	23
2.	Qaradağlı kəndi (Qaradağlı kənd iƏD)	11	14
3.	Məhrizli kəndi	9	9
4.	Sarıcalı kəndi (Çəmənli kənd iƏD)	9	9
5.	Hacıməmmədli kəndi	7	7
6.	Məmmədbağlı kəndi	7	10
7.	Orta Qərvənd kəndi	7	7
8.	Təzəkənd kəndi	7	7
9.	Evoğlu kəndi	6	8
10.	İsalar kəndi	6	8
11.	Ayaq Qərvənd kəndi	5	5
12.	Əfətli kəndi	5	10
13.	Çırxalı kəndi	4	4
14.	Rzalar kəndi	4	4
15.	Əhmədağlı kəndi	3	5
16.	Mirəşelli kəndi	3	4
17.	Zəngişalı kəndi	3	3
18.	Kolqışlaq kəndi	1	1
19.	Şükürəğalı kəndi	1	1
Cəmi		121	139

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Araslı Nüşabə Həmid qızı
Məmməd Tahirə Qəşəm qızı.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

Q.M.Paşayevə "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Qəzənfər Məmməd oğlu Paşayevə "Əməkdar elm xadimi" fəxri adı verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Bərd rayonunun Çinari və Ayqədzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Qaralar kəndlərində, Krasonoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Şıxlar, Kəngərli, Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər: Alişanov Şirindil Həsən oğlu
Quliyeva Məhira Həmid qızı
Yusifov Vaqif Əziz oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2018-ci il

Fövqəladə hallar naziri BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşüb



Azərbaycan Respublikasının fəvqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 5-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirmə Ofisinin (UN OCHA) Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Müller və INSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov nazirliyin beynəlxalq təşkilatlarla, xüsusən də BMT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi-

nin təşkilatçılığı ilə bu gün Bakıda işə başlayan "INSARAG-2018" xilasetmə dəstələrinin idarə edilməsi kursuna uğurlar arzulayan nazir bu tədbirin də birgə əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Qonaqlar Fövqəladə Hallar Nazirliyinin BMT-nin müxtəlif qurumları, o cümlədən BMT-nin Humanitar Məsələlərin Əlaqələndirmə Ofisi ilə münasibətlərini mövcud vəziyyətdən məmnun olduqlarını bildirib və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Birgə əməkdaşlıq çərçivəsində Bakıda təşkil olunan budəfəki kursun FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin peşəkərli səviyyəsinin daha da yüksəldilməsinə də böyük rol oynayacağını qeyd ediblər.



Dövlətin iqtisadi konstitusiyası yenə də mükəmməl hazırlanıb

Milli Məclisin komitələrində 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi başlanıb



Noyabrın 5-də Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələri başlanıb. Büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi ilk olaraq Milli Məclisin 5 - İqtisadi siyasət, sənəyə və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, ictimai birliklər və dini qurumlar, Aqrar siyasət, həmçinin Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İclasda maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cəbbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, eləcə də komitə sədrləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir

İclası aparan parlamentin iqtisadi siyasət, sənəyə və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycan iqtisadiyyatının son 15 ildə qazandığı nailiyyətlərdən söz açıb.

Komitə sədri vurğulayıb ki, həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələri göz önündədir. Dünyada gedən global proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Bu uğurun arxasında isə, əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət dayanır. Dövlət büdcəsi də bu nailiyyətlərin əldə olunmasında mühüm vasitədir. Z.Səmədzadənin fikrincə, hökumət, eləcə də dövlət büdcəsinin hazırlanmasında iştirak edən qurumların və strukturların kifayət qədər məsuliyyətli yanaşması büdcə zərfinə daxil olan məsələlərin ləğv-illə daha da yaxşılaşmasına səbəb olur. Növbəti ilin büdcəsindəki parametrlər bir neçə istiqamət üzrə daha da yaxşılaşdırılıb. Büdcə sisteminə yeni meyarlar tətbiq edilib ki, bu meyarlar dövlət büdcəsinin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcək.

Layihə hazırlanarkən gözlənilən iqtisadi meyillər nəzərə alınıb

"Gələn ilin icmal və dövlət büdcəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızın strateji inkişaf prioritetləri, xalqın rifahının daha da yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə təminatı əsas götürülməklə, 2019-cu və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri, 2019-2022-ci illərdə gözlənilən iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb".

Bu fikirləri 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərlə bağlı ətraflı məlumat verən maliyyə naziri Samir Şərifov söyləyib. Qeyd edilib ki, 2019-cu ilin həm dövlət, həm də icmal büdcəsi yeni büdcə qaydasının tələbləri gözənilməklə tərtib olunub. Yeni büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə illərində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması mexanizmini müəyyən edir.

Büdcənin sabitliyi və ortamüddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılıb.

Neftin orta ixrac qiyməti 60 dollar nəzərdə tutulub

Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28 faiz səviyyəsində nəzərdə tutulub. 2019-cu ilin dövlət büdcəsi gəlirləri üzrə proqnoz 7 316,0 milyon manat və ya 31,9 faiz Vergilər

Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon manatı Dövlət Neft Fondundan transferlərin, 3,451,6 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı isə digər gəlirlərin payına düşür.

Gələn il dövlət büdcəsinin neft gəlirlərinin hesablanması orta ixrac qiyməti 60 dollar nəzərdə tutulub.

Büdcə yenə də sosialyönümlüdür

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub.

Belə ki, 2019-cu ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək. Unvanlı dövlət sosial yardımının təmin edilməsi məqsədilə gələn il üçün ehtiyat meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, eməqəqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyənlişib.

Muzdlı çalışanların gəlirləri ilə bağlı islahatlar aparılacaq

Gələn il büdcə-vergi siyasətində yeniliklər həyata keçiriləcək. Belə ki, 2019-cu ildə bu siyasətin əsas prioriteti müzdlı çalışanların gəlirləri ilə bağlı islahatların həyata keçirilməsi təşkil edir. Bu islahatların əsası neft-qaz sahəsində fəaliyyət olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinə müzdlü işdən aylıq gəlir vergisi güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi məsələsi təşkil edir.

Aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükün azaldılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir. Bütün sahələr üzrə müzdlü işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manata artırılır.

Yanvarın 1-dən başlanacaq islahatlara əsasən bu kateqoriyadan olan şəxslərə 7 il müddətində güzəştlər ediləcək.

İcbari tibbi sığortaya 224 milyon manat ayrılır

Bir sıra sosial xərclərə gəldikdə isə qeyd edilib ki, gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün 262 milyon manat, icbari tibbi sığortaya 224 milyon manat, beşinci bələdiyyə seçkilərinin keçirilməsi üçün 54 milyon manat, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün 18 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

2019-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 887,6 milyon manat vəsait proqnozlaşdırılıb.

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci ilə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur.

Müdafiə və təhlükəsizlik xərcləri yenə artır

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanması xərcləri üçün büdcə xərclərinin 18,5 faizi həcmində və ya 4 milyard 589,6 milyon manat vəsait nəzərdə tutulub.

Bu vəsaitin 3 milyard 37,6 milyon manatı və ya 66,2 faizi (2018-ci ilə nisbətən 132,4 milyon manat və ya 4,6 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 552 milyon manat isə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanması xərclərinə yönəldiləcək.

Məqsəd iqtisadi artımın təmin edilməsi, özəl investisiyaların səmərəli təşviqidir. Sonra iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev son 15 ildə Azərbaycan iqtisadiyyatının 3,2 faiz artdığını və bunun rekord göstərici olduğunu söyləyib. Azərbaycanda həyata keçirilən bütün sosial-iqtisadi layihələr barədə geniş məlumat verən nazir müavinini vurğulayıb ki, Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq ölkədə həyata keçirilən layihələr Azərbaycanı gələcək illərdə də böyük dividendlər qazandıracaq.

Vergilər naziri Mikayıl Cəbbarov isə qeyd edib ki, qarşıda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi qəbul edilib.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, Dövlət Neft Fondunun gəlir və xərcləri dövlət büdcəsinin tərkibində olduğunu bildirib deyə ki, 2019-cu ildə dövlət büdcəsində olduğu kimi, Dövlət Neft Fondunun büdcəsində də neftin qiyməti 1 barelə görə 60 dollar götürülüb. Bu göstəriciyə uyğun olaraq fondun növbəti il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2017-ci ilin göstəricisindən 28,4 faiz, 2018-ci ilin göstəricisi ilə müqayisədə isə 1,8 faiz çoxdur.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış ediblər. Bildirilib ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaş gərə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq.

Növbəti ilin dövlət büdcəsinin gəlir və xərclərinin təhlili respublikamızın inkişafının davamlılığını, xalqın rifahının yaxşılaşmasını göstərir. Bu isə əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiyamızın uğurlu nəticəsidir.

Azərbaycan dövləti daim müdafiə qabiliyyətini gücləndirir

Müzakirələrdə çıxış edən deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov büdcə layihəsinin mükəmməl hazırlandığını vurğulayıblar.

"Dövlət büdcəsi dövlətin iqtisadi konstitusiyasıdır və həmişə olduğu kimi, növbəti ilin büdcəsi də sosialyönümlüdür". Bunu isə Milli Məclis Sədri-nin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söylədi. Bildirilib ki, hər zaman müdafiə qabiliyyətini gücləndirən Azərbaycan dövləti müharibə şəraitində yaşadığı üçün yenə də bu sahəyə xüsusi diqqət ayırır və bu da təqdirəlayiq haldır. Azərbaycan dövləti öz müdafiə qabiliyyətini gücləndirməlidir.

Büdcə layihəsinin müzakirəsi Milli Məclisin komitələrində bu gün də davam edəcək.

Rəşad BAXŞƏLİYEV, Fərman BAĞIROV (foto), "AZƏRBAYCAN"

Hərbi Hava Qüvvələrinin bölmələrin idarəedilməsi və texniki-nəzarət mərkəzinin açılışı olub



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində bölmələrin idarəedilməsi və texniki-nəzarət mərkəzinin açılışı olub.

Müdafiə Nazirliyinin məlumatına görə, tədbirdə iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test



və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib. Müdafiə nazirinin maruzə edilib ki, mərkəzin təyinatı

müxtəlif növ hərbi aviasiya-nın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir. Mərkəzdə yaradılan şəraitlə tanış olan müdafiə naziri Hərbi Hava Qüvvələrinin komandanlığına müvafiq tapşırıqlar verib.

Azərbaycan və Səudiyyə Ərəbistanı daxili işlər nazirlərinin görüşü olub



Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Şahzadə Əbdülməziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Ramil Usubov onun dəvətini qəbul edərək Azərbaycan rəsmi səfərə gəldiyinə görə Şahzadə Əbdülməziz bin Səud bin Nayif Al Səuda təşəkkürünü bildirib, ölkələr arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Xalqımızın arasındakı çoxxəşrik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu qeyd edən nazir dövlətlərarası əlaqələrin əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, həmçinin 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfər etdiyini, müxtəlif sahələrdə beynəlxalq hüquqi sənədlərin imzalandığını məmnunluqla xatırladı. O, Prezident İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdülməziz Al Səudun siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, Səudiyyə Ərəbistanının beynəlxalq arenada Azərbaycanı tam dəstəklədiyini söyləyib, bu səfərin, xüsusən Əbdülməziz bin Səud bin Nayif Al Səudun dövlətimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni impuls verəcəyini əminliyi ifadə edib.

Ramil Usubov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndər ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib. Qeyd olunub ki, krimonogen durum tam nəzarətə götürülməsi, sabitliyin bərpası Azərbaycanı bira qlobal infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyata külli miqdarda xarici sərmayənin yatırılmasına, insanların təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayış fəaliyyəti göstərməsinə, hər il gəltdikcə daha çox səudiyyəli turist kimi respublikamıza gəlməsinə əlverişli şərait yaradıb.

Daha sonra nazir regionda cərəyan edən proseslərin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını qeyd edib, bu növ cinayətlərə, xüsusən beynəlxalq terrorçuluğa, narkotik qaçaqmalçılıqına, qanunsuz silah ticarətinə, insan əlvinə qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın genişləndirilməsinin, informasiya mübadiləsinin intensivliyinin artırılmasının əhəmiyyətini, Daxili İşlər nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsini, bununla əlaqədar mükəmməl normativ hüquqi bazanın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Nazir səudiyyəli həmkarının dəvəti əsasında cari il fevral ayının 19-da dost ölkəyə rəsmi səfəri za-

manı "Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Protokolu imzalanmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirərək qarşılıqlı faydalı münasibətlərin hər iki ölkənin maraqlarına və xalqlarımızın mənafələrinə cavab verdiyini vurğulayıb.

Əbdülməziz bin Səud bin Nayif Al Səud dəvətə və yüksək qonaqpərvərliyə görə Ramil Usubova təşəkkür edib, bu səfərin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyini əminliyini bildirdi.

Respublikamızın ilk dəfə rəsmi səfər etməsindən, onun dinamik inkişafından, burada gedən böyük quruculuq işlərində məmnunluğunu ifadə edən Şahzadə Əbdülməziz bin Səud bin Nayif Al Səud həssas bölgədə yerləşən Azərbaycan və Səudiyyə Ərəbistanının möhkəm təməllərə söykənən dostluq və qarşılıqlı münasibətlərin, hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin regiondakı ümumi təhlükəsizliyə müsbət təsir göstərəcəyini, Krallığın hüquq-mühafizə orqanlarının əməkdaşlıqda hər zaman maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətlər barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev görüşdə iştirak edib.

ADA Universiteti ilə Venesiyanın Ka' Foscari Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın ən qabaqcıl ali məktəbi olan ADA Universiteti və Venesiyanın Ka' Foscari (Ca' Foscari) Universiteti arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Ka' Foscari Universitetinin rektoru Mikel Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka' Foscari Universitetinin məsləhət ofisi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə kömək edir. Bu il Ka' Foscari Universitetinə Azərbaycanından 35 tələbə qəbul olunub.

Ka' Foscari Universitetinin prorektoru xanım Tiziana Lipiello ADA Universitetinin tələbələri qarşısında "Marko Polonun izləri ilə: İpək yolu ölkələrinin mədəni irsinin dəyərləndirilməsi üçün yeni layihələr" mövzusunda məruzə

ilə çıxış edib. Qeyd edək ki, bu məruzə "Fantazia" mədəni irs festivalı çərçivəsində həyata keçirilib.

Ka' Foscari Universitetinin rektoru Mikel Bulyezinin rəhbərlik etdiyi nümayəndə heyəti təhsil nazirinin müavini Firudin Qurbanovla da görüşüb. Görüşdə tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra Venesiyanın Ka' Foscari Universitetinin

Bakıdakı ofisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Mikel Bulyezi universitet haqqında məlumat verib. Tiziana Lipiello Bakıdakı ofisin fəaliyyəti haqqında danışıb.

Universitetin Bakıdakı ofisinə evsahibliyi edəcək "United-Cultures in Baku" şirkətinin direktoru xanım Paola Kasaqranda tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Mərkəzi Bankda III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müzakirələr aparılıb

Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin noyabrın 15-16-da "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilib.

Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, görüş zamanı forum hazırlıqla əlaqədar təşkilatı məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilib, forumun uğurlu və müvəffəqiyyətli keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı mü-

zakirə edilib. Qeyd edək ki, forumun panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer verəcək. Belə ki, forumda Mərkəzi Bank tərəfindən reallaşdırılan "Dövlət Proqramı - strateji hədəflər, qarşılıqlı qeyd edilən vəzifələr", "Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi", "Ani ödənişlər sistemi" və

digər bu kimi aktual mövzularda tədqiqatlar keçiriləcək.

Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək. Eyni zamanda, xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuzdan çox məruzə təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib



IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlməmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

Noyabrın 5-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, 3 min sakinin məskunlaşdığı 186, 188 və 194 sayılı binaların əhatə edir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin istifadəyə verilməsi mərasimində, o cümlədən tədbir zamanı keçirilən kütləvi ağacəkəmədə iştirak edib.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən

təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşlıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan, beş min kvadrat metr sahəsi olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib. Bundan əlavə, burada şamət və futbol meydançaları, idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrinə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub. Abadlaşdırılan həyətdə yoqa həvəskarları üçün də xüsusi yer ayrılıb.

Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sümələrinə, sağlamlıqlarını möhkəmləndirməyə, əsudə vaxtlarını səmərəli keçirməyə, o cümlədən onlarda sistemativ idmanla məşğul olma vərdislərinin yarıdılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə

verilib. Həyətin ərazisindəki mövcud yaşlıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin şəbəkəsinə qoşulub.

Qeyd edək ki, “Bizim həyət” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva-nın təşəbbüsü ilə keçirilir. Binəqədi rayonunda sakinlərin istifadəsinə verilən bu həyət layihə çərçivəsində abadlaşdırılan altıncı həyətdir.

Sözgedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

V Bakı Beynəlxalq Teatr Konfransı dünyanın nüfuzlu teatr xadimlərini yenidən bir araya gətirib

AZƏRTAC xəbər verir ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfransın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Açılış mərasimi səhnədə quraşdırılan monitorla Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterialin nümayişi ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış ediblər.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərah Əliyeva tədbir iştirakçılarına salamlaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışdı.

Bildirib ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatri 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir. Builki konfransda 40-dan çox ölkədən 120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır.

Ə.Qarayev söyləyib ki, konfransın məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yenilənən dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. İkinci gün davam edəcək konfransda dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, sənədarlər, bezi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı ilə müzakirələr dinlənəcək, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyəti təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq.



“Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festival-larında uğurla çıxış edirik. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsində də xüsusi qağı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir. Bu gün təkə Bakıda deyil, bölgələrdəki teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatri və Mingəçevir Dövlət Dram Teatri 50 illiyini qeyd edirik. Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidələr dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayıb və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərib. Xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq” - deyib Ə.Qarayev söyləyib.

Nemətov Azərbaycanda dövlətin teatrlarla sıx əlaqədə olduğunu, sənət adamlarına diqqət və qağı ilə yanaşdığını diqqətə çatdırıb.

Konfransın mədəniyyət-ler arasında körpü rolunu oynadığını vurğulayan Beynəlxalq Teatr İnstitutunun (BTI) prezidenti Məhəmməd Ələxam deyib ki, incəsənət xadimlərinin bir araya gəlməsi dünyada sülhün təminatına xidmət edən hadisədir.

UNESCO-nun sülh artisti Əli Mahdi çıxışı zamanı diqqətə çatdırıb ki, konfrans yeni fikir və ideyaların paylaşılmalarına şərait yaradır. İnandırıcı ki, konfrans ümumbəşəri hədəflərə çatmaq üçün öz səylərini əsirməyəcək.

Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar təşkilatın Azərbaycanla əlaqələrindən söz açıb. Birgə əməkdaşlığı yüksək dəyərli hesab edir.

GİTİS Universitetinin rektoru Qriqori Zaslavski və Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışdı, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmli bir vuruşu hesab etdi. Bildirilib ki, XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda, həm də mövcud olan problemlərin istiqamətlərini və həlli yollarını düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşma imkanı verir.

Konfrans işini plenar iclaslarla davam etdirib. Bakı V Beynəlxalq Teatr Konfransına noyabrın 6-da yekun vurulacaq.

Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasında əməkdaşlığı stimullaşdırır

Bu, VI Bakı Beynəlxalq Humanitar Forumunda bir daha vurğulanıb

VI Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edilərkən nəqliyyat sahəsində həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti də vurğulanmışdır. Məlum olduğu kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər. Azərbaycan isə çoxdan formalaşmış bu stereotipi son qoyaraq heç bir açıq dənizə, yaxud okeana çıxışı olmadan belə təkə regionun deyil, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bununla da tarix qarşısında böyük xidmət göstərib. Bu, ölkədə yürüdülmə məqsədyönlü iqtisadi siyasət, Azərbaycan dövlətinin dünyadakı nüfuzu və yaratdığı mükəmməl tərəfdaşlıq formatı sayəsində mümkün olub.

Prezident İlham Əliyev sözügedən forumdakı nitqində bu barədə demişdir: “Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, buna nail olmaq üçün mütləq ilk növbədə qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var”.

Azərbaycan son illərdə mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yarada bilmişdir. Ölkəmizin həyata keçirdiyi global layihələr məhz bunun nəticəsində böyük uğurlarla nəticələnmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub qaz dəhlizi”nin seqmentləri buna aydın misaldır. Neft-qaz və ixrac layihələrini həyata keçirərək qazandığı təcrübə və maliyyə

vəsaitləri Azərbaycana beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqları yaratmağa da imkan verib. Ölkəmizin mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars demir yolu layihələrini qeyd etmək kifayətdir.

Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm roluna malikdir. Layihənin həyata keçirilməsində 2007-ci ildə başlanıb. Bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. Kompleksin təməli 2010-cu ildə dövlət başçısının iştirakı ilə qoyulub, 2014-cü ildə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib. Bu ilin əvvəlində isə Dəniz Ticarət Limanı Kompleksinin Ro-Ro terminalının açılışı olub.

Tikintisində və istismara verilməsində Azərbaycanın liderlik

etdiyi və aparıcı qüvvə olduğu Bakı-Tbilisi-Qars demir yolu xətti isə qədim İpək yolunun polad magistrallar üzərində bərpası deməkdir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars demir yolunun tikintisinə dair sənəd 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində demir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars demir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycan ərazisində düşüb. Demir yolunun 263 kilometr Gürcüstandan, 79 kilometr Türkiyədən keçir.

Bu magistral xətt Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu demir yolu ilə hər iki

tiqəmətdə daşınması onların həcmi dəfələrlə artıracaq. Daşımalarla sərif edilən vaxt da nəzərəcarpacaq dərəcədə azalacaq. Yaxın gələcəkdə həm Azərbaycan, həm də Gürcüstan və Türkiyə tranzit daşımalarının yüksək gəlir əldə edəcəklər.

Bakı-Tbilisi-Qars demir yolu Azərbaycan Gürcüstan ərazisindən Türkiyə ilə birbaşa demir yolu əlaqəsi qurmaq imkanını yaradıb. Odur ki, bu demir yolu regionda turizmin inkişafına da böyük təkan verəcək.

İki qitəni birləşdirən demir yolu xətti Avrasiya məkanında nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihədir. Artıq Asiyadan və Avropadan müxtəlif istiqamətlərə gedən yüklər Azərbaycan ərazisindən keçir.

Beləliklə, Azərbaycan ərazisindən keçən Şimal-Cənub, Şərqi-Qərbi nəqliyyat dəhlizləri onlara ölkəni bir-birinə bağlayır, onlara ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycanıdır ki, hər iki

layihənin fəal iştirakçısı və üzvüdür.

Şimal-Cənub və Şərqi-Qərbi dəhlizlərinin Azərbaycanın keçən avtomobil və demir yolu hissələri ilə tədricən birləşməsi. Bu ərazidə inşa edilən liman Xəzər hövzəsinin ən böyük beynəlxalq ticarət limanıdır. Limanın tikintisi buraya su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, demir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına və yeni geniş logistika məkanı çevrilməsinə imkan yaradıb.

VI Bakı Beynəlxalq Humanitar Forumunda bunlar qeyd edilərkən yanaşı, Azərbaycanın digər geniş, müasir nəqliyyat infrastrukturunu yaradıldığı da diqqətə çatdırılıb. Belə ki, Azərbaycan qonşu ölkələrlə bağlayan və respublikanın özünün əsas hissələrini əhatə edən demir yollarımız var. Son 15 ildə ümumi uzunluğu 15 min kilometrə çox avtomobil yolları çəkilib, yaxud əsaslı təmir edilib. Xəzər hövzəsində 200-dən çox gəmişinin ən böyük ticarət donanma-

sı da Azərbaycandır. Qeyd edildiyi kimi, bu il Xəzər dənizinin yeni ticarət limanının istifadəyə verilməsi bu işləri tamamlayır.

İndi ölkəmizdə 7 aeroport fəaliyyət göstərir. Onlardan 6-sı beynəlxalq aeroportdur. Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən, 2004-2008-ci illəri əhatə edən I Dövlət Proqramı ərəfəsində Azərbaycanın tək bir beynəlxalq aeroportu var idi. Bu gün Bakı Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, ümumilikdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Bundan əlavə, Yevlax aeroportu da yenidən qurulub.

Forumda bir daha qeyd edilib ki, bu gün Şərqi-Qərbi, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənilib. Keçən ille müqayisədə bu il həmin dəhliz vasitəsilə daşınan yüklərin həcmi 100 dəfədən çox artıb və bütün bunlar hələ baş-

lanğıcdır. Hətta Şərqi-Qərbi, Şimal-Cənub dəhlizlərinə digər istiqamətlərdən qoşulma halları da müşahidə olunur. Prezident İlham Əliyev bu uğurların önəmli bir daha vurğulayaraq demişdir: “Biz bu gün artıq “Cənub-Qərbi nəqliyyat dəhlizi”ni təmin edirik və “Şərqi-Qərbi nəqliyyat dəhlizi” də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı eyni zamanda məhrəban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibəti yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz”.

Beləliklə, Azərbaycanın mühüm əhəmiyyət daşıyan enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasında əməkdaşlıqda stimullaşdırılır. Belə əməkdaşlıq uğurları yol açıb, problemlərin yaranmasına isə yol vermir.

Flora SADIQLI,
“Azərbaycan”



Azərbaycan Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransına evsahibliyi edib

Noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransını keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Məzen Şamihyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər ediblər.

Konfransın açılışında çıxış edən xarici işlər naziri Elmar Məmmədov Azərbaycanın Fələstinin müdafiətində Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına evsahibliyi qismində çıxış etməkdən məmnun olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafına nail olmaq yolunda mübarizəsini davamlı şəkildə dəstəkləyir. Nazir E.Məmmədov Azər-



baycanın Fələstin məsələsinə Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəklədiyini ifadə edib.

Nazir ölkəmizin Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komitəsinin, humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İÖT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə

Qüds məsələsi üzrə beynəlxalq konfransa evsahibliyi etdiyini diqqətə çatdırıb. Habelə, Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman onun yanında olduğu və İslam həmrəyliyinə sadiq qaldığını deyən nazir ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşləri Şəxsiyyəti üzrə Yaxın Şərq Agentliyine Azərbaycanın cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etdiyini bildirdi.

Nazir Elmar Məmmədov tədbir iştirakçılarında Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və onun nəticələri barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərində dərhal və qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədov tərəfindən, həmçinin tədbir iştirakçılarında Azərbaycanın İÖT çərçivəsində fəaliyyəti, ölkəmizin İslam həmrəyliyinə verdiyi mühüm töhfə və bu xüsusda irəliləyən təşəbbüslər və təşkil olunan tədbirlər haqqında məlumat verib.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəyə görə Azərbaycanın Fələstinə qarşı iştirakını dəstəkləyəcəyini ifadə edib. O bildirib ki, Bakının Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına evsahibliyi etməsi bu dəstəyin növbəti bariz nümunəsidir.

Milli Onkologiya Mərkəzi və "Regional İnkişaf" İctimai Birliyi regionlarda ödənişsiz tibbi müayinələr aparır

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİB) birgə təşkilatçılığı ilə onkoloji xəstələrin erkən diaqnostikası məqsədilə Gəncə-Qazax regionunda ödənişsiz tibbi müayinələrə başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi skrining, şüşü və şiş xəstəliklərinin erkən müayinədə aşkar edərək, vaxtında dəqiq müayinə və müalicəsinə aparmaqdır. Layihə çərçivəsində noyabrın 5-də Samux rayonunda təşkil olunan müayinələr Milli Onkologiya Mərkəzinin 14 nəfərlik həkim briqadası tərəfindən aparılıb. Aksiyaya tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyər Diaqnostik Kompleksdə, həmçinin Samux Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib. Müayinələr Samux və ətraf rayonlardan



500-dən çox sakini əhatə edib. Mürciət edən region sakinləri qalxanabənzər vəzi, boyun şişləri, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrə cəlb olub. Eyni zamanda, xəstəlik riski olanlar tam müayinələrindən keçmə və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib. Ödənişsiz tibbi müayinələr noyabrın 6-da da davam edəcək. Məlumat verilib ki, müvafiq tibbi



müayinələr noyabrın 7-si və 8-də Gəncə şəhərində də aparılacaq. Noyabrın 9-da isə Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tərəfindən Mərkəzi Klinik Gəncə Xəstəxanasında bezi onkoloji xəstələrin ödənişsiz cərrahi əməliyyatı həyata keçiriləcək. Layihə çərçivəsində, eyni zamanda, noyabrın 10-da Gəncə şəhəri Heydər Əliyev

Mərkəzində "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma" mövzusunda konfrans təşkil olunacaq. Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzi onkoloji xəstələrin diaqnostikası və müalicəsinə dəstək məqsədilə bu gündə Qəbələ və digər bölgələrdə də layihələr həyata keçirib.

"Xalq Əmanəti" layihəsinin 17-ci nəşri Ələkbər Rzaquliyevə həsr olunub

Onun yaradıcılığı da həyatı kimi ağ-qara zolaqlardan toxunmuşdu. Amma yaratdığı çoxsaylı linoqraflardan fərqli olaraq onun həyatında qara zolaqlar ağ zolaqlardan qat-qat çox idi. Əməkdar rəssam, görkəmli qrafik Ələkbər Rzaquliyevin həyat səhifələrini və rəqəblərini həyranlənmemək mümkün deyil. Amansız tale bir istedadlı gəncin qarşısında açılan üfüqləri necə bir anda tar-mar edib, onu belkə də heç bir bəşər övladının indiyədək yaşamadığı məşəq-qətlərə məhkum etmişdi.

Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur, o, 1928-ci ildə həbs olunur və güllənməyə məhkum edilir. Sonradan ölüm hökmü səkkiz illik sürgünə əvəzlənir. O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirir. Üç sürgün arasında qısamüddətli fasilələr - validələri ilə görüşlər, alle qarması, övladlarının dünyaya gəlməsi - sanki növbəti məhkumluğun acısını bir-birə arıtmaq məqsədi daşıyırdı. Zalım fələk onu yenidən altdığı həyat tərzindən, sevdidi insanlardan, arzularından, sənətindən qoparıb ölüm saçaq düşmələrin qoynuna atdı. Həyatında soyuq Arxangelsk, Tayqanın donmuş torpaqları, qorxunc Solovki və amansız Altay bir-birini əvəz edirdi, amma sənətkar sınımr, onun ümidi üzülür, həyat eşqi sönmür. Düşmənin tikanlı sədləri arasına iyirmi beş yaşlı gənc oğlan İkan girən rəssam orada həyatının böyük hissəsini, ömrünün ən gözəl çağlarını, sağlamlığını itirir də, yaşayıb-yaratmaq eşqini itirir. Əlli üç yaşında adlandırılan çıxış yenidən doğulmuş uşaq kimi həyata baş vurur. O, hər zaman vaxt darlığını hiss etməyə, itirilmiş illərini, qacırılmış məqamları geri döndərmək, illərlə düşündüyü planları həyata keçirmək, yaddaşının dərinliklərində qoruyub saxladığı təsvirlərin hamısını kağıza köçürmək üçün tələsir. Emalxanasında 15-16 saat yorulmadan işləyən rəssam gördüklərini, yaşadıqlarını, həyatının müxtəlif mərhələlərinin ovqatını tamaşaçıya ötürmək, onunla bölüşmək istəyirdi.

Xalq Bankın "Xalq Əmanəti" layihəsinin on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sünlərindən biri,



əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin həyat və yaradıcılığına həsr olunub. Ələkbər Rzaquliyev yaradıcılığı vətəne, doğma torpağa möhkəm tellərlə bağlı olan sənətkarlardan olub. Milli qrafika sənətinin formalaşmasında müstəsna rolunu oynayan rəssam sənət yolu keçib. O, içərişəhərdə dünyaya göz açmış, ilk bədii təhsilini Bakıda almış, Moskva şəhərində isə Ali Bədi-Texniki Emalxanalılarında (VXUTEMAS) təhsilini davam etdirmişdi. Bu təhsil ocağı sənətin müxtəlif üslub və istiqamətlərindən öyrənmək üçün əvəzsiz məkan idi. Fəallığı ilə seçilən, təbiətə ünsiyyətli Rzaquliyev tezliklə müəllim və tələbə kollektivinin hörmətini qazanmışdı. O, Moskva əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. Öyrəndiklərini gənc həmvətənləri ilə bölüşür, sənətdə onlara dəstək olmağı özünə borc bilirdi. Bakıda yerli rəssamların sərgilərinin təşkilində fəal iştirak edirdi, öz işlərini də nümayiş etdirirdi. O illərdən cəmi iki əsəri - "Azərbaycanlı qadın" və "Pəhləvanlar" rəsmləri günümüzdə çatmışdır. İkisi də Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu iki rəsm və bir neçə akvareldən başqa Rzaquliyevin bütün boyakarlıq işləri isə həmişəlik itirilmişdir.

Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev linoqravura texnikasının dərin mənimsəmişdir. Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar "Köhnə Bakı", "Tələbək illəri",

"Azərbaycan baliqçıları" silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaratmışdı. Onun "Köhnə Bakı" silsiləsi XX əsrin əvvəllərini, insanların yaşayış və məişətini əks etdirən ən müfəssəl panoramadır. Bu silsilədə olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevin linoqrafları dünyanın bir çox ölkələrində təşkil olunan qrup sərgilərdə nümayiş etdirilmişdi. Rəssamın sənəti bu gün də təkə həmvətənləri tərəfindən yüksək qiymətləndirilir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar özün rəssamın yaratdığı obrazlar və əsərlər Azərbaycan xalqının mədəniyyətini təccəssüm etdirən ən dəyərli nümunələrdir.

"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənavi dəyərlərimizin dünyaya tanınması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkinən ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində xalq rəssamları Böyükəğa Mirzəzadə, Maral Rəhmənzadə, Səttar Bəhlulzadə, Xəlida Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gənnadi Brijatyuk, Qorxmaz Süccəddinov, Şəhid-heykəltaras Samir Kəçayev və başqalarının əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin, Xəlil Rza Ulutürkün, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-nümizmat, professor Əli Rəcəbblinin "Azərbaycan sikkələri" kitabı və üçdillik "Aşiq ədəbiyyatı antologiyası" işıq üzü görmüşdür.

"Azərbaycan"

Kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş beynəlxalq biznes forumu keçirilib

Noyabrın 2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı"na dair beynəlxalq biznes forumu keçirilib.

Forumun açılışında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişafının təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişafı mühüm amillərdən biridir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqəbatqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayesinin sistemli şəkildə həyata keçirilməsi ölkə Prezidentinin müayyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində özəl sektora müdaxilə halları azalıb. Bununla yanaşı, sahibkarlığa dövlət tərəfindən maliyyə köməyi mexanizmi yaradılıb və bu hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir.

Məruzəçi forum iştirakçılarının diqqətinə çatdırıb ki, ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübəni öyrənməsi və onun tətbiqi sahəsində xarici təşkilatlarla sıx əməkdaşlıq edilib. Bu gün əsas hədəfimiz milli iqtisadiyyatın rəqəbat qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sistemində səmərəli inteqrasiyası, qeyri-nəfəs sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qeyd edib ki, hazırda respublikada gərkəçləşdirilən bütün islahatlar yeni keyfiyyət mərhələsinə keçib.

Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Fəzail oğlu və Rzaev Rüstəm Rəza oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırılması barədə əldə olunan məlumat aparılan araşdırmalara tədiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a bildirilib ki,



Başlıca hədəf milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində öz ifadəsini tapıb. Əhəlinin məşğulluğunun, iqtisadiyyatın rəqəbatqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında cəmiyyət siyasətinin həyata keçirilməsi təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, legal məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində məhsuldarlığın yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müayyən edilmişdir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər, aparılan islahatlar barədə danışıb, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artacağını vurğulayıb.

Nazir müavini qeyd edib ki, sahibkarlığın inkişafına dəstək məqsədilə bu sahədə aparılan yoxlamalar dayandırılmış, lisenziya və icazələr sistemi təkmilləşdirilmiş, "Lisenziyalar və icazələr" portalı yaradılmış, ixracı və investisiyaların təşviqi mexanizmi tətbiq edilmiş, sənaye parkları və məhəllələri yaradılmışdır. "Made in Azerbaijan" brendinin təşviqi tədbirləri ardıcıl olaraq davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində ki, ölkəmizin beynəlxalq reyting agentliklərinin hesabatlarda müvəqqəti davamlı olaraq yaxşılaşır. Bu günlərdə açıqlanan Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yərə yüksəlməsi və ən çox islahat aparan 10 ölkədən biri olması bunun daha bir göstəricisidir...

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qeyd edib ki, hazırda respublikada gərkəçləşdirilən bütün islahatlar yeni keyfiyyət mərhələsinə keçib.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının üzv ölkələrin biznes dairələri arasında əməkdaşlıq təşviqi əsasən səmərəli platforma olduğunu, bugünkü forumun biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Azərbaycan da uğurlu islahatlar həyata keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov Agentlik tərəfindən Masallıda "KOB Dostu" mərkəzinin yaradıldığını, hazırda "KOB evi"nin yaradılması ilə bağlı işlərin aparıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, sahibkarlara "KOB evi"ndə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının xidmətləri, göndərilən sənədlər, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsi təmin edəcək "e-KOB Evi" portalının yaradılması ilə bağlı işlər aparılır. Agentlik rəhbəri qurumun sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini, bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsinin faydalı olacağını qeyd edib.

Türkiyənin Azərbaycanı səfiri Erkan Özoral çıxışında biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə və beynəlxalq təşkilatların böyük rolunu vurğulayıb.

Beynəlxalq biznes forumu iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

"Azərbaycan"

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Gəncədə əməliyyat keçirilib

Radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Fəzail oğlu və Rzaev Rüstəm Rəza oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırılması barədə əldə olunan məlumat aparılan araşdırmalara tədiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a bildirilib ki,

noyabrın 4-də Gəncə şəhərində tərkislah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzaev və Fəzail Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər otul silahdan atəş açıb silahlı müqavimət göstərilib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Fəzail Ələkbərov və Rüstəm Rzaev məhv edilib.

Hadisə yerindən 1 ədəd "Kalaşnikov" avtomatı, həmin silaha aid sursat, 1 ədəd "F1" əl qumbarası, Fəzail Ələkbərovə məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şəkəsi və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürüldü.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tekrar

Azərbaycan Dövlət Aqrar Universiteti 2018-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait hesabına avadanlıqların satın alınması üzrə açıq tender elan edir

Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, Atatürk prospekti, 450 ünvanında Azərbaycan Dövlət Aqrar Universitetindən ala bilərlər (əlaqələndirici şəxs: Başçırova Səfura, telefon: (256-99-46)).

Bankın adı: Kapital Bank ASC (Göncə filialı)
Kod: 200275
VOEN: 9900003611
M/H: AZ37NAB201350100000000001944
SWIFT BIK: AIBAZ2XX
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSİTETİ
H/H: AZ68AIB38070019440136714127
VOEN: 2300314671

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifi, kadr potensialına, maliyyə və texniki imkanlara. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı və soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçıların tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son hesabat dövründəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma N1 və N2);
- analoji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçılar tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər;
- müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 22 noyabr 2018-ci il saat 17:00-a qədər, iş qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərflə 30 noyabr 2018-ci il saat 17:00-a qədər Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılardan təklifləri 3 dekabr 2018-ci il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanında açılacaqdır.

Ödəniş hesablaşma hesabına köçürmə yolu ilə olacaqdır.

Tender komissiyası

Oxucu məktubları



Məşğulluq

Bir ünvan da qoşuldu

Qəsəbəmizdə xalça fabriki tikilməyə başlayanda ən çox sevinənlərdən biri mən oldum. Çünki özüm xalça toxumağı bacarıram. Bu sənətlə bağlı az-çox məlumatım da var.

Bilirəm ki, Qarabağ xalçaları bölgənin rəngarəng təbiətini, zəngin mədəniyyətini zərif naxışlarla tərənnüm edən sənət nümunələridir. Xalçaçılıq sənəti 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilmişdir. Bu, xalçaçılarımızın yaradıcılığına və adi insanların ecazkar dünyasına verilən qiymətdir.

Ümummilli lider Heydər Əliyev, onun layiqli davamçısı İlham Əliyev də Azərbaycan xalçaçılarına dəstək verərək xalçaçılıq sənətini inkişaf etdirmişlər. Azərbaycan mədəniyyətinin ən böyük hamilə-

rindən olan Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində xalçaçılarımız bu gün dünyanın ən mötəbər muzey və sər-gilərində nümayiş etdirilir.

Fabrikdə çalışanlardan biri də mənəm. Burada alacağım əməkhaqqı da ailəmizin dolanışığına əhəmiyyətli təsir edəcək. Fabrika işə qəbul edilmiş digər qadınlar da bu fikirdədirlər. Onlar da göstərilən qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər.

Bələcə Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrə, yeni inşa olunan məktəblərə, xəstəxanalara, uşaq bağçalarına və digər çoxsaylı obyektlərin sırasına daha bir ünvan da qoşuldu - Quzanlı Xalça Fabriki.

Sürəyya SƏFƏROVA,
Ağdam rayonunun sakini

Abadlıq

Yolunuz həmişə açıq olsun

Bir vaxtlar yollarımızın pis olması barədə eşidilən giley-güzarların sayı-hesabı yox idi. Bu da səbəbsiz deyildi. Hamı istəyirdi ki, mənzil başına rahat və tez çatıb yol yorğunluğundan olmasın.

Artıq belə giley-güzarlara, demək olar, son qoyulub. Son 15 ildə ölkəmizdə yol infrastrukturunun yenidən qurulması sahəsində misilsiz işlər görülüb. Beynəlxalq, yerli əhəmiyyətli yollar çəkilib, icra edilən mühüm layihələr kəndlərin də simasını dəyişib, paytaxt və bölgələr arasında harmoniya yaradıb, regionlarda həyat səviyyəsini yüksəltdi.

Avqust ayının axırlarında Qaraməryəm-İsmayıl-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdəməsi-Kəlbənd-Girək avtomobil yolu da yenidən qurulub bərpa ediləndən sonra istifadəyə verildi. Yolun açılışını Prezident İlham Əliyev etdi. 1000 nəfər əhəlinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun hərəkət hissəsi ikizolaqlıdır. Yol boyu suötürücülər quraşdırılıb, signal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub. İndi bu yol həmin kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, kənd təsərrüfatı məhsullarının istehlakçılara daha tez çatdırılmasına imkan yaradıb. Biz bu şəraitə yaradan ölkə rəhbərinə, çəkiləndə əməyi olan bütün insanlara minnətdarlığımızı bildirərək deyirik: yolunuz həmişə açıq olsun!

Xankəşi MUSTAFAYEV,
Zahir QULIYEV,
İsmayıl rayonunun Kəlbənd kəndi

Qədirbilənlik

Türk şəhidi unudulmur



Hörmətli redaksiya!
Sizə bir şəkil göndərirəm. 2018-ci il sentyabr ayının 15-də Astara rayonunun Pensər kəndindəki "Hacı Teymur" cümə məscidinin həyatında dəfn olunmuş türk şəhidi Yusif Camal bəyin məzarını ziyarət zamanı çəkilib. Yusif Camal bəy 1918-ci ildə Azərbaycan uğrunda döyüşlərdə həlak olan 1132 türk şəhidindən biridir. O, Astara-Lənkəran bölgəsində, xüsusən Pensər kəndi ərazisində türk zabitlərlə birlikdə, yerli əhəlinin ermənilərə qarşı apardığı döyüşlərdə igidlik göstərmişdir. Həmin vaxt Pensər kəndinin aqsaqqalı Hacı Osman da Yusif Camal bəylə birlikdə olmuşdur. Hacı Osman da atasının adını daşıyan bu məscidin həyatında dəfn edilmişdir. Hər iki məzar yerli əhəlinin ziyarətinə geyirilib. Rayon ictimaiyyəti nümayəndələri, yerli əhali müntəzəm

olaraq bu məzarları ziyarət edir, onlara ehtiramlarını bildirirlər.
Bu məzarları gənc nəsil, o cümlədən məktəblilər də ziyarət edir, qəbirlərin üstünə gül dəstələri düzür, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlər səsləndirirlər. Ən əsası odur ki, gənclər, yeniyetmələr ziyarət zamanı burada səslənən fikirlərdən də çox şey öyrənirlər. Bilirlər ki, Azərbaycan Ordusu və Qafqaz İslam Ordusu 1918-ci ildə həyata keçirdikləri uğurlu əməliyyatlarla o dövrdə ölkəmizin ərazi bütövlüyünün təmin edərək bugünkü müstəqilliyimizin bünövrəsini qoymuşlar. Odur ki, bu yolda canlarından keçən türk döyüşçüləri də unudulmur, daim qürurla xatırlanırlar, ehtiramla yad edilir, xatirələri əziz tutulur.

Səfal MƏMMƏDOV,
Astara rayonu

Quruculuq

Daha 256 ailə təzə mənzildə yaşayacaq

Bilirik ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı göstərmiş, dəfələrlə onların məskunlaşdıqları çadır şəhərciklərində olmuşdur.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, onun qayğısı ilə bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsə-

bələr salınmaqla çadır şəhərcikləri ləğv edilmişdir.

Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edirlər. Belə ki, rayonun işğal altında

olan Bağanis Ayrım, Xeyrimli, Barxudarı, Sofulu, Qızılhacılı, Aşağı və Yuxarı Əskipara kəndlərinin 304 məcburi köçkün ailəsi üçün Qazaxbəyli kəndində yeni qəsəbə salınmışdır. Bütün infrastrukturla təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaqları üçün hər cür şərait yaradılmışdır. Rayon rəhbərliyi də tez-tez qəsəbədə olur, köçkünlərin həyat və məişət şəraiti ilə maraqlanıb, lazım gəldikdə köməklik göstərir.

Qəsəbəmizdə Aşağı Əskipara kənd tam orta məktəbi, rayon icra hakimiyyəti başçısının Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üçün inzibati bina və tibb məntəqəsi də inşa edilmişdir. Bu yaxınlarda isə burada əlavə olaraq 256 ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi üçün torpaq sahəsi ayrılmışdır.

Aybəniz SADIQOVA,
Qazax rayonunun Aşağı Əskipara kənd sakini

Xeyriyyəçilik

Çobanın arzusu həyata keçdi

Çayrud kəndi Lerikin abad yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən 18-20 kilometr aralıqdadır. Arxası dağlara söykənib, aşağısından kiçik çay axır.

Burada iki ümumtəhsil məktəbi, musiqi məktəbi, uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Xəstəxana, mədəniyyət evi, kitabxana, poçt şöbəsi, ATS, sənaye malları və ərzaq dükənləri əhaliyə xidmət göstərir. Hər iki evdən birinin qarşısında minik maşını var.

Kəndə avtomobil yolu ötən əsrin qırxıncı illərində çəkilib. Dağ yamaclarına qalxır, dərələrə enir. Hər səhər Çayruddan Bakıya, Lənkərana, rayon mərkəzinə rahat avtobuslara yola düşür. Kənd bələdiyyəsi yolların təmirinə qayğı və diqqət göstərir, iməcilliklər keçirir. Bu yaxınlarda çoban Arif Əlirzayev bələdiyyə üzvlərinə müraciət edərək öz vəsaiti hesabına qonşu Mondigah kəndi ilə Çayrud arasında yolu təmir etdirmək arzusunda olduğunu bildirdi. Təklif hamının ürəyindən oldu.

Arif Əlirzayevin yun satışından qazandığı 5 min manat vəsaitlə qum, çınqıl, daş tədarük edildi, özəl təşkilatlardan kirayəyə texnika götürüldü. Kəndin ziyallıları da köməyə gəldilər. Beləcə, 5 kilometr yol təmir olundu. Həmkəndliləri də çobanın bu xeyirxahlığından razı qaldılar. Bundan əlavə, kənd bələdiyyəsi nadir ağacların salınmış parkda abadlıq işləri apardı. Parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin ətrafında gül kolları və çiçəklər əkdilər.

Çıraq KƏRİMOV,
Çayrud kəndi, əmək veteranı

Qayğı

Xərçi az, rahatlığı çox

Bizim kənd o qədər də böyük deyil. 90 evi və 300-dən bir qədər çox sakini var. Buranın rəleyfi və iqlim şəraiti elədir ki, ilin çox vaxtı yanacaq tələb olunur. Bunu da həmişə yalnız odun hesabına edirdik. Onun da həm əziyyəti çox idi, həm də xərçi.

Lakin ümidli idik. Bilirdik ki, respublika ərazisində qaz təchizatı sistemi yenidən qurulur. Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən "mavi yanacaq"la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. Bir gün bizim kənd də qazlaşdırılacaq. Bu, belə də oldu. Cari ilin sentyabr ayının 19-da "bizim Məşəbaş kəndi də qazlaşdırıldı".

Bu münasibətlə açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən sakinlər kəndimizə mavi yanacağın verilməsini yüksək qiymətləndirdilər. Bu diqqət və qayğıya görə ölkə rəhbərinə, qazlaşdırımda əməyi olan insanlara dərin minnətdarlıqlarını bildirdilər.

Petro MURADXALASHVILI,
Qax rayonu Məşəbaş kəndinin sakini

Yayı da gözəldir, qışı da...



Dağların, sıldırım qayaların, meşələrin əhatəsində salınan bu məkana - Duruca kəndinə insanlar adətən yay aylarında yel uatardılar. Qışda burada tək-tək adamlara nadir hallarda rast gəlmək olardı. Son dövrlər Qəbələ rayonunda, o cümlədən bu kənddə və ərazidə aparılan quruculuq işləri sayəsində mənərə tə-

mamilə dəyişib. Tufandağ Qış-Yay Turizm Kompleksi istifadəyə verildikdən sonra burada dincəlmək, təbiətin seyrində çıxmaz üçün hər cür şərait yaradılıb. Yay aylarında dağlarda kanatla gəzinti insanlara zövq verir. Qış mövsümündə yeni xizək sürməyə başlayanlar və orta dərəcədə xizək sürənlər üçün yaşıl və

mavi xizək yamacları, professional xizək sürənlər üçün qırmızı və qara rəngli yamaclar fəaliyyət göstərir. Buna görə də rayon mərkəzindən 4 kilometr məsafədə yerləşən bu məkanda ilin bütün fəssillərində qəlbəlik olur.

Foto A.MƏMMƏDOVUNDUR

"Azərbaycan" a cavab verirlər

Kənd normal elektrik enerjisi ilə təmin olundu

"Azərbaycan" qəzetinin 19 avqust 2018-ci il tarixli nömrəsində "Biganəlik" rubrikası altında "İşıqlarımız tez-tez sönmür" sərlövhəli oxucu məktubu dərc olunmuşdur.

Məktubda göstərilirdi ki, Lerik rayonunun Bradi kəndində yerli təşkilatların biganəliyi üzündən işıqlar tez-tez sönmür. Köhnəmiş elektrik dirəklərinin naqillərini qaydaya salmaq heç kəsin yadına düşmür. Bu işə məsul olan şəxslər vəzifə borclarını işiqlə yığmaqla bitmiş hesab edirlər.

Yazı ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirovun imzası ilə cavab məktubu almışdıq. Məktubda deyilir: "Lerik rayonunun Bradi kəndinin enerji təchizatı 35/10 kv-luq Hamarat yarımstansiyasından çıxan 3 saylı Siyov 10 kv-luq hava xəttindən qidalanır. 3 saylı Siyov 10 kv-luq hava xətti və Bradi kəndinin 10/0.4 kv-luq hava xətləri 1967-ci ildə istifadəyə verilmişdir. Uzun illər hava xətlərində əsaslı təmir-bərpa işləri aparılmamışdır. 2015-ci ildən Bradi kəndinin 10/0.4 hava xətlərində təmir işlərinə başlanılmışdır. 2016-cı ildə 18 ədəd 0.4 kv-luq gürük ağac dayağın yeni demir dayaqla əvəz olunmuşdur. Bildiririk ki, 3 saylı Siyov 10 kv-luq və Bradi kəndinin 10/0.4 kv-luq hava xətlərinin tam yenidən qurulmasına ehtiyac vardır. Bradi kəndinin 10/0.4 kv-luq hava xətlərinin əsaslı təmiri və yenidən qurulması Lerik Rayon Elektrik Şəbəkəsinin 2019-cu il üzrə planına salınmışdır. Hazırda Bradi kəndi normal elektrik enerjisi ilə təmin olunur. 2018-ci ilin sonuna qədər rayon elektrik şəbəkəsinə mal-material daxil olan kimi kəndin elektrik hava xətlərində təmir-bərpa işləri aparılacaqdır".

"Azərbaycan"

Giley

Köhnə problem həllini gözləyir

Şəhərimiz gündən-günə gözəlləşir. Güzəranımız yaxşılaşmaqla yanaşı, məişət problemlərimiz də həll edilir. Yeni məktəblər, uşaq bağçaları tikilib istifadəyə verilir. Yollara yeni asfalt örtük salınır. Park və xiyabanlara, abad məhəllələrə bax-dıcaq adamın ürəyi dağa dönür.

Hörmətli redaksiya!
Bununla yanaşı, bəzi hallarda bu gözəlliklərə dəyər verib onu qoruyub bilmirik. Məsələn, yaşadığımız Gəncə şəhərinin Poçt qəsəbəsindəki Qurtuluş küçəsi bərədə bu sözləri demək olmur. Belə ki, təxminən 10 il əvvəl 7 binanın ehatə etdiyi meydançada sakinlərin istirahəti, uşaqların işe əylənməsi üçün yaxşı şərait yaradılmışdı. İdman meydançası düzəldilmişdi. Burada gənclər boş vaxtlarında idman yarışları keçirirdilər. İndi həmin ərazidə baxımsızlıq ucubandan avadanlıqlar tamamilə sirdən çıxmışdır. Hətta yağış yağanda magistrat yoldan keçib evimizə gedə bilmirik. Bundan başqa, su çatışmazlığından burada yaşlılıqlar da məhv olub. Hətta küçə işıqlandırılması da yarasız vəziyyətdədir. Gəncə Şəhər Elektrik Şəbəkəsinə müraciət edəndə deyirlər ki, siz lampaları alın, biz gəlib dəyəcək.

Bir neçə ay əvvəl çoxmənzilli binaların yanında fərdi ev tikintisinə başlananda sakinlər narazılıq etdilər. Çünki həmin ev artesian quyusunun düz üstündə tikilirdi. Bir müddət keçdikdən sonra artesianda problem yaranıdı. Su idarəsindən gəlib heç nə edə bilməyəcəklərini söylədilər. Neticədə məhəlləmiz susuz qaldı.

Qəsəbədə yaranmış bu və digər problemlərlə bağlı aidiyyəti idarə və təşkilatlara müraciət etmişik. Neticədə hələ yoxdur. Hörmətli redaksiya!

Qəsəbəmizin problemlərinin həllində bizə kömək göstərməyinizi xahiş edirik.

İdris ƏLİYEV,
Gəncə şəhəri, Poçt qəsəbəsi

Yenilik

«Sevdağ güllər» mağazası

Valeh Tağıyev Salyan şəhərində yaşayır. Bərbar işləsə də, ürəyindən həmişə bir arzu keçirdi. Yaşadığı şəhərdə gül mağazası açmaq, gənclərin, sevinlərin, gül-çiçək həvəskarları olanların zövqünü ocsamaq, lazımını məqamda onlara kömək etmək.

Keçən ilin bu vədələrində istəyini reallaşdırdı. Şəhərin X.R.Ulutürk küçəsində "Sevdağ güllər" adlı mağazaya açdı. Belə bir adı nə üçün seçdiyini soruşanda "tarixçəsi uzundur" dedi.

Bakıda yaşayan, gül satışı ilə məşğul olan yaxın qohumu vasitəsilə mağazasını Ekvadordan, Hollandiyadan, digər ölkələrdən gətirilmiş müxtəlif növ dekorativ bitkilərlə, güllərlə, çiçəklərlə bəzədi. Küçə şəhərin mərkəzində yerləşdiyindən həmişə qələbəlik olur. Belə bir yerdə dükanın açılması əhəlinin diqqətini özünə tələb etdi. İndi buradan keçənlər istər-istəməz ayaq saxlayıb dükanın qarşısına düzülmiş güllərə baxır, daha çox maraqlananlar içəri keçib həvəslə onları seyr edirlər. Ürəyi istəyənlər çəşid-çəşid, rəngberəng güllərdən, dibçək bitkilərindən zövq-

lərinə uyğun olanını alırlar. Özü də çox münasib qiymətə. Satıcı Gövhər Məmmədova da hər bir alıcını diqqətlə dinləyir, soruşulan gülün adı, xüsusiyyəti, saxlanması haqqında ətraflı məlumat verir.

"Sevdağ güllər" mağazasına ən çox cavanlar baş çəkir. Kimisi nişanlığının, kimisi həyat yoldaşının istədiyi gülləri alır. Beləcə, bir ilə yaxındır ki, bu mağazada satılan güllər Salyan şəhərində neçə-neçə evin də bəzəyinə çevrilib.

Şahin ƏZİZOV,
Salyan şəhər sakini





Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC üzrə əsaslı təmir işlərinin aparılmasına dair açıq tender elan edir

Tender 2 (iki) LOT üzrə keçirilir:
LOT 1. Poçt Daşınma Mərkəzinin inzibati binasının sanitariya qovşaqlarının və zirzəmininin əsaslı təmiri.
LOT 2. "Azərpoçt" MMC-nin inzibati binasında əsaslı təmir işləri.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəqdim yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən Əsas vəsaitlərin idarə olunması şöbəsindən ala bilərlər.
I LOT üzrə - 200 manat
II LOT üzrə - 200 manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
"Azərpoçt" MMC
Kod: 690001
M/H: AZ76NABZ013501000000009494
VÖEN: 9900037711
SWIFT: AZPOAZ 22

"Azərpoçt" MMC
VÖEN: 9900037711
Hesablaşma hesabı: AZ46AZPO9999538100042000094

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün arızə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə peşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) **07 dekabr 2018-ci il saat 17:00-a** qədər, tender təklifi və zəmanəti isə möhürlənmiş ikitəqdim surətdə **18 dekabr 2018-ci il saat 17:00-a** qədər Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri **19 dekabr 2018-ci il saat 11:00-da** Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası



Beynəlxalq aləm HADİSƏLƏR, FAKTLAR

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcəklər



ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərini bərpa etmişdir. Bu barədə "Rönhap" agentliyi xəbər verir.
Koreya Xalq Demokratik Respublikası ilə dialoqun inkişafı və nüvəsizləşdirmə prosesinə kömək üçün tərəflər son altı ayda təlimlərdən imtina etmişdir.
Bildirilir ki, dəniz piyadalarının KEYMEP (ROK-U.S. Korean Marine Exchange Program - KMEP) təlimləri iki həftə ərzində Cənubi Koreyanın Kōnsan-Pukto vilayətinin sahillərində yaxınlığında keçiriləcək. Ölkənin Müdafiə Nazirliyi təlim iştirakçılarının sayı və manevarlara cəlb edilən silahlar barədə məlumat vermir. Eyni zamanda, agentlik təlimlərdə döyüş amfibiyası maşınlarının və 500-ə yaxın hərbi qulluqçunun iştirakının planlaşdırıldığını xəbər verir.

Əfqanıstanda taliblər hərbiçiləri girov götürdülər

Əfqanıstanın mərkəzi hissəsində yerləşən Uruzqan əyalətində terrorçular hərbi obyekti ələ keçirmişlər. Atışma zamanı hərbi qulluqçuların bir qismi həlak olmuş, digərləri isə əsir düşmüşlər. Bu barədə "Pajvok" agentliyi xəbər verir.
Son məlumata görə, Tarinkota qəsəbəsindəki baza-yı hücumda taliblər iştirak etmişlər. Azı 10 hərbi öldürülmüş, 13-ü girov götürülmüşdür.
Bundan əvvəl "Taliban" silahlıları Fəryabda ictimai təhlükəsizlik polisinin bazasını ələ keçirmişlər. Daxili İşlər Nazirliyinin 17 əməkdaşı girov götürülmüşdür. Taliblər on nəfər itirmişlər.

Bağdadda altı partlayış törədildi



Terrorçular İraqın paytaxtı Bağdadda eyni vaxtda altı partlayış törətmişlər. Nəticədə 8 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Bu barədə "Rosbal" agentliyi xəbər verir.
"Əl-Ərəbiyyə" telekanalının xəbərinə görə, iki partlayış Bağdaddın şimalında,

bir cənubunda, üçü şərqində baş vermişdir. Onlardan biri sənədlər avtobusunda törədilmişdir.

Terror aktlarının paytaxtın işğalçı rayonlarındakı həyata keçirildiyi bildirilir. Bu hücumlara görə məsuliyyəti İŞİD terrorçu təşkilatı üzərinə götürmüşdür.

Bəhreyyədə müxalifət lideri ömürlük həbs cəzası aldı

Bəhreyyədə müxalifətin lideri Şeyx Əli Salman ömürlük həbs cəzasına məhkum edilmişdir. Məhkəmə onun apelyasiyasını rədd etmiş və Qətərin xeyrinə casusluqda təqsiri bilməmişdir. Bu barədə BBC xəbər verir. Xatırladaq ki, ötən il Bəhreyyədə Qətərlə diplomatik münasibətləri kəsmişdir.



İttihammədə deyilir ki, müxalifətçi "Əl-Vifaq" hərəkatının lideri Qətərlə sövdələşməyə gələrək 2011-ci ildə kütləvi iğtişaşları törətməyi planlaşdırmış. Onun silah-

daşları - müxalifətçilər Həsən Sultan və Əli Əsvəd da ömürlük həbs cəzası almışlar.

2011-ci ilin fevralında Bəhreyyədə şüarların kütləvi etiraz aksiyaları Səudiyyə Ərəbistanının köməyi ilə yatırılmışdır. Nəticədə əzi 30 nəfər ölmüşdür. O vaxtdan bəri ölkədə siyasi vəziyyət qeyri-səbit olaraq qalır. Müxalifətin fəaliyyəti qadağan edilmiş, hakimiyyətin yüzlərlə təntənəli həbs olunmuşdur.

Arakanlı müsəlmanların bir qismi Myanmaya qayıdacaq

Arakanlı müsəlmanların 2260 nəfərindən ibarət birinci qrupu dekabrın 15-də Myanmaya qayıtmağa başlayacaq. Bu barədə Raxhəy ştatının Maunqda qəbirində hakimiyyət orqanlarının nümayəndələri ilə görüşdən sonra məlumat verilmişdir.



"New Light of Myanmar" qəzetinin xəbərinə görə, gələn ayın 15-dən başlayaraq hər gün 150 nəfər Raxhəy ştatına qayıdacaq. Hökumət komissiyası Xla Po Xaun qəbul mərkəzində evlərin, poliklinikaların, su təchizatının və elektrik ötürücüsünün vəziyyətini yoxlamışdır.

İndoneziya hökuməti "Boeing 737" təyyarəsinin qəzasının təfərrüatını açıqlayb

İndoneziya hökuməti "Lion Air" aviakompaniyasının qəzaya uğrayan təyyarəsinin Yava adası yaxınlığında dənizin səthində çirpilməsi nəticəsində dağıldığı qənaətinə gəlib.
Bu barədə nəqliyyatda təhlükəsizliyin təmin olunması komitəsinin rəhbəri Soeranto Tacahono "Eishinta" radiostansiyasına müsahibəsinə deyib. "Boeing 737 MAX 8" suya çirpildikdən sonra parçalanıb, onun havada olarkən dağılmasını sübut edən heç bir iz aşkarlanmayıb", - deyir Soeranto Tacahono bildirir.
Bir qədər əvvəl ekspertlər qəza anında təyyarənin sürətinin saatda min kilometrə çatdığı ehtimalını irəli sürüblər. Onların fikrincə, laynerin sürətinin çox olması onun hissələrinin böyük eraziyə yayılmasına səbəb olub.

Noyabrın 4-də mütəxəssislər qara qutudan "Boeing 737" laynerinin son 19 ucuzunun məlumatlarını yükləyib. Onların sözlərinə görə, sonuncu reysin qeydə alınması Cakarta aeroportundakı dayanacaqda başlayır. Təyyarə havaya qalxdıqdan sonra cənub-şərq istiqamətində. Sonuncu qeyd isə yerli vaxta saat 06:31-də yazılıb. Xilasedicilər hazırda dənizin dibində azı bir metrlik torpaq çöküntüsünün altında qalmış səsyzan qurğunu (bu qurğu pilotların danışıqını yazır) axtarırlar.
Xatırladaq ki, "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsi oktyabrın 29-da havaya qalxdıqdan 13 dəqiqə sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.

ABŞ İrana qarşı sanksiyalarını tamamilə bərpa etdi

Vaşinqton beynəlxalq ictimaiyyətin sərt mövqeyi ilə üzlaşdı

Gözlənilmədi kimi, ABŞ Administrasiyası İrana nəzərdə tutulan sanksiyaları tamamilə bərpa etmişdir. Siyahıda 600-dən çox fiziki şəxs və şirkət yer alır. Sanksiyalar ilk növbədə İranda neftçixarma və bank sahələrinə qarşı yönəldilmişdir. Vaşinqton İranda nefti almağı və İranda neftçixarma şirkətləri ilə biznes qurmağı qadağan edir. Bundan başqa, yeni cəza tədbirləri gəmiçiliyi və gəmiqayırma sənayesini əhatə edir.

Sanksiyalar üçüncü ölkələrin İranda ticarət əlaqələri quran şirkətlərinə də şamil edilmişdir. Belə firmalar ABŞ-in maliyyə sistemində girdiyən məhrum olacaq və Amerika dolları ilə kommersiya sənədləri bağlaya bilməyəcək.

ABŞ Prezidenti Donald Tramp yeni sanksiyaları "nə vaxtsa mövcud olmuş ən sət" cəza tədbirləri kimi qiymətləndirmişdir. O, eyni zamanda bildirmişdir ki, ABŞ İranda yeni saziş bağlamağa açıqdır. Trampın dediyinə görə, Vaşinqtonun məqsədi Tehrana sadi və aydın seçim qarşısında qoymaqdır: İranda yeni ambisiyalarından imtina edib "bədniiyyətli davranış"ını dayandırması, ya da iqtisadi fəlakətə aparan yolu davam etdirməkdir.

Xatırladaq ki, Tramp hələ seçkiqabağı təşviqat kampaniyasının gedişində 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkəni (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) və Almaniyanın İranda nüvə proqramı barədə Tehrana imzaladığı sazişi tənqid etmişdir. ABŞ liderinin fikrincə, nüvə sazişi İranda nüvə silahı yaratmaq imkanının qarşısını almamış, bu prosesi yalnız qısa müddətə dayandırmışdır. O iddia etmişdir ki, İranda hakimiyyət orqanlarının hərəkətləri sazişin ruhu ilə daban-dabana ziddir, müqavilənin saxlanıb qorunmasını təmin etməkdir. Tramp bildirdi ki, ABŞ-in sazişdən çıxması İranda "Yaxın Şərqi zəbt etməsinin" qarşısını alacaq.



Bütün bunlarla bərabər, Tramp Tehrana beynəlxalq terrorizmə sponsorluq etməkdə, "Əl-Qaidə", "Taliban" və digər radikal qruplaşmalarla kömək göstərməkdə ittiham etmişdir. O, həmçinin iddia etmişdir ki, İranda hakimiyyət orqanları Amerika vətəndaşlarını uydurma ittihamlarla həbsdə saxlayır, ABŞ-in mühüm infrastruktur obyektlərinə, maliyyə sistemində və silahlı qüvvələrinə kibernetik hücumlar həyata keçirir. Tramp söz vermişdir ki, Prezident seçildikdən sonra Vaşinqton sazişdən çıxacaq.

2016-cı ildə nüvə sövdələşməsinin müddəalarına uyğun olaraq, ABŞ-in o vaxtı Prezidenti Barak Obama Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaları qüvvədən salmışdır. Məhdudiyyətlər xarici firmalara və ABŞ şirkətlərinin xaricdəki filiallarına aiddir. Bununla belə, ABŞ-in fiziki və hüquqi şəxslərinin İranda işgüzar təmaslar qurmasını qadağan edən sanksiyalar qüvvədə qalır. O vaxt BMT və Avropa İttifaqının (Al) Tehrana mənasibətə də tətbiq etdiyi sanksiyalar da ləğv edilmişdir və beləliklə, İranda dünya iqtisadiyyatına qayıtması mümkün olmuşdur.

Bu ilin may ayında Tramp ABŞ-in İranda nüvə sazişindən çıxıldığını elan etmişdir. O bildirdi ki, İranda qəribə köhnə sanksiyalar nəinki bərpa ediləcək, hətta yeni sanksiyalar tətbiq olunacaq.

Avqustda Ağ evin başçısı bəyan etmişdir ki, sanksiyalar iki mərhələdə bərpa ediləcək. Buna cavab olaraq Tehran BMT-nin Beynəlxalq Məhkəməsinə şikayət etmişdir və bildirdi ki, İranda neftin ixracının qarşısı alınsa, Hörmüz boğazını bağlayıb dünya bazarına neft təchizatını kəsəcək. Yeri gəlmişkən, dünya neft ixracatının təxminən 20 faizi bu boğazdan keçir.

Avqustun 7-də ABŞ-in İrana qarşı sanksiyalarının birinci mərhələsi bərpa olundu. Məhdudiyyətlər İranda ABŞ əsginlərini almasını, onunla qızıl və qiymətli metal ticarətini, eləcə də aluminium, polad, kömür və sənaye proseslərini idarə etmək üçün program təminatı ticarətini qadağan etmişdir. Sanksiyalar həmçinin İranda avtomobil sənayesi sektorunu əhatə etmişdir.

Sanksiyaların dördüncü qüvvəyə girməsi ikinci mərhələsi neft ixracı və energetika sektorunu, gəmiçilik və gəmiqayırma sənayesini ilə bağlı məhdudiyyətlərin bərpasını nəzərdə tutur. Həmçinin maliyyə təsəvvüflər İranda bankları ilə əməliyyatları aparması qadağan edilmişdir.

Bununla yanaşı, ABŞ-in dövlət katibi Mayk Pompeo məlumat vermişdir ki, səkkiz ölkə sanksiyalara məruz qalmayacaq. İstisna o ölkələrə şamil edilir ki, onlar İranda neft ixracını xeyli azaldı və bir çox başqa məsələlər üzrə əməkdaşlığı məhdudlaşdırdılar. Lakin sözügedən ölkələr üçün istisna yalnız 180 gün qüvvədə qalacaq və bu müddət uzadılmayacaq.

İranda hakimiyyət orqanları ABŞ-in yeni sanksiyalarına kəskin reaksiya vermişdir. Prezident Həsən Ruhani bildirmişdir ki, Tehran qüvvəyə minmiş sanksiyalardan qorxmur və məhdudiyyətlərə baxmayaraq, neft satmağı davam etdirəcək. O əlavə etmişdir ki, İranda Amerikanın sanksiyalarından yan keçəcək və ABŞ-i təəssüflənməyə məcbur edəcək. Dövlət başçısı əlavə etmişdir ki, "biz ölkəyə xarici investisiyalar cəlb edəcək, iqtisadi çiçəklənmə yolunu davam etdirəcəyik". Eyni zamanda, Ruhani nüvə sazişinin iştirakçısı olan beş ölkəni ABŞ-in cəza tədbirləri ilə mübarizə aparmaq üçün tezliklə tədbirlər təqdim edib həyata keçirməyə çağırmışdır.

Oz növbəsində İranda ali lideri, ayətullah Əli Xamenei sanksiyaların milli iqtisadiyyata mənfi təsirinə inkar etmişdir. O qeyd etmişdir ki, ABŞ sanksiyalar vasitəsilə ölkənin iqtisadi inkişafını iflic etmək istəyirdi, amma Tehrana yalnız özünü təmin etmə imkanlarını möhkəmlətdi.

Al-nin üzvü olan ölkələr, ilk növbədə, Almaniya, Fransa və Böyük Britaniya ABŞ-in İrana qarşı yeni sanksiyalarından təəssüfləndiyini ifadə etmişdir. ABŞ nüvə sazişindən çıxandan sonra Al ölkələri nüvə sazişinə sadiq qalaraq İranda iqtisadi təmasları genişlətmək əzminə olduğunu bildirmiş və sanksiyalardan yan keçmək üçün Tehrana maliyyə hesablaşması mexanizmini işə salacağını bəyan etmişdir.

İranda nüvə sazişi imzalamaş Rusiya və Çin də ABŞ-in yeni sanksiyalarını tənqid etmişdir. Rusiya hesab edir ki, ABŞ İrana qarşı sanksiyalar tətbiq etməklə nüvə silahının yayılmasına haqqında müqaviləyə növbəti güclü zərbə vurub. Buna baxmayaraq, Moskva İranda fəaliyyət göstərən şirkətlərin maraqlarını müdafiə etmək üçün tədbirlər görəcək. Çin də oxşar mövqə sərgiləmişdir.

Allahverdi MEHDİYEV,
"Azərbaycan"

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və program platformalarının dəstəklənməsi və informasiya təhlükəsizliyi üzrə müdaxilə sınaqlarının keçirilməsi ilə bağlı tenderin nəticələrinə dair

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və program platformalarının dəstəklənməsi və informasiya təhlükəsizliyi üzrə müdaxilə sınaqlarının keçirilməsi ilə bağlı elan edilmiş açıq tenderin 1-ci LOT-u üzrə "GTSolutions" şirkəti, 2-ci LOT üzrə isə "GTSolutions" və "Technofusion" şirkətləri qalib elan edilmişlər. Qalib şirkətlərlə satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollektivi nazirliyin Sanitar Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasimova həyat yoldaşı

LALƏZƏR QASIMOVANIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Əziz Əzizov və Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülcöhrə Məmmədovaya əziz

ALİM BABAYEVİN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Texniki Universitetinin rektorluğu və kollektivi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektor Akif Qasimova anası

ZALMI XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova Quba Rayon Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Xaqani Tağıyeva bacısı

ULDUZ XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasimov və ali məktəbin professor-müəllim heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülcöhrə Məmmədovaya və Aqil Babayeva əzizləri

ALİM BABAYEVİN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Rafiq Rehimli, Cəfərağa İsgəndərov, Əlixan Rəhmanlı, Rafiq Əliyev, Ələddin Bəşirov, Təyayr Əliyev, Bəybalə Kərimov, Rəcəb Səfərov və Əflatun Rehimov dostları Mirəyyub Mirsultanova əzizləri

MİRNƏSİMİNİN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov və bankın kollektivi Mərkəzi Bankın baş direktoru Ziya Əliyevə atası

ZƏFƏR ƏLİYEVİN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazimov və məhkəmənin kollektivi Quba Rayon Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Xaqani Tağıyeva bacısı

ULDUZ XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri Mehman Nuriyev və məhkəmənin kollektivi Quba Rayon Məhkəməsinin sədri Xaqani Tağıyeva bacısı

ULDUZ XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Ünvan
AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az_reklam@azeronline.com
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
538-97-96,
Məsuliyyətli - 539-43-23,
Məsuliyyətli müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60,
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet
Tiraj 8402
Sifariş 3295